



◆ Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstana dövlət səfəri

"Manas" Beynəlxalq Hava Limanında qarşılama



"Ata-Beyit" Milli Tarixi-Memorial Kompleksini ziyarət



Rəsmi qarşılama



Birinci Dövlətlərarası Şuranın məhdud tərkibdə iclası

Oktyabrın 11-də Bişkekə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadiq Japarovun iştirakı ilə Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın məhdud tərkibdə iclası keçirilib.

ABŞ-dan İlham Əliyevin sülh gündəliyinə tam dəstək

Azərbaycan Prezidentinin yürütdüyü diplomatiya beynəlxalq birlik tərəfindən təqdir edilir



Hər bir müharibənin sonu sülh müqaviləsinin imzalanması ilə nəticələnir. Məğlub tərəf qalib ölkənin tələbləri ilə barışmaq məcburiyyətində qalıb sülh sazişinə imza atır. Təbii ki, müharibə qanunauyğunluqları və digər böli səbəblərdən bu sənədin imzalanması müəyyən qədər vaxt aparır.

Cənubi Qafqazda Ermənistanla Azərbaycan arasında 200 illik münasibətə, 30 illik müharibəyə son qoyan İkinci Qarabağ savaşının başa çatmasının ikinci ilində sülh sazişinin imzalanma prosesi reallaşma bilər.

Milli Məclis Prezident İlham Əliyevin sülh danışıqlarındakı qətiyyətli mövqeyini dəstəkləyir



Sədr 44 günlük müharibə başa çatdıqdan sonra postmünaqişə dövründə regionda uzunmüddətli sülh və sabitliyin təmin edilməsi istiqamətində Azərbaycanın göstərdiyi səylər barəsində məlumat verib. Ermənistanın sülh prosesinə maneçilik törətmək cəhdləri, xüsusən 13 sentyabr təxribatı haqqında ətraflı danışıb.

Altay HƏSƏNOV: "Bu gün biz böyük təcrübəyə malik federasiya kimi 20 illik yubileyimizi qeyd edirik"

Bugünkü nailiyyətlərimiz AGF-nin prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə düzgün və vaxtında verilmiş qərarlar və güclü strategiya sayəsində əldə olunub. Uğurların sirri həm də yeniliklərə açıq olmağımızla bağlıdır. Bildiyiniz kimi, müasir dövrimizdə inkişaf çox sürətlə gedir. İdmanın təqdimatında da bir çox yeniliklər var. Qeyd etmək lazımdır ki, hazırda inkişaf etmiş müasir texnologiyaların da idmana böyük təsiri var.



Türk dünyası yeni potensial əldə edir



Azərbaycan və Qırğızıstan türkdilli dövlətlər arasında qardaşlıq münasibətlərinin möhkəmlənməsinə fəal töhfə verir

Dostluq və qardaşlıq Parkı



Azərbaycan Prezidentinin şərəfinə rəsmi qəbul



Birinci Dövlətlərarası Şuranın geniş tərkibdə iclası



Sənəd imzalama



Mətbuata bəyanat



Böyük qələbənin möhtəşəm yolları

İŞGALDAN
AZAD OLUNMUŞ
ƏRAZİYƏ GİRİŞ



Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstana dövlət səfəri

Türk dünyası yeni potensial əldə edir

"Manas" Beynəlxalq Hava Limanında qarşılama

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 11-də Qırğız Respublikasına dövlət səfərinə gedib.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Bişkek şəhərinin "Manas" Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərfinə fəxri qarovul dəstəsi düzülüb.

Hava limanında dövlətimizin başçısını Qırğızıstan Prezidenti Sadır Japarov qarşıladı.



"Ata-Beyit" Milli Tarixi-Memorial Kompleksini ziyarət

Qırğız Respublikasında dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 11-də Bişkekdə "Ata-Beyit" Milli Tarixi-Memorial Kompleksini ziyarət edib.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev abidənin önünə öklil qoydu.


Dövlətimizin başçısı görkəmli Qırğız yazıçısı Çingiz Aytmatovun məzarını da ziyarət etdi və üzünə gül dəstəsi qoydu.

Məlumat verildi ki, Qırğız dövlətçiliyinin ən mühüm inkişaf mərhələlərinin tarixi yaddaşının bərpası və qorunub saxlanılması məqsədilə tikilən "Ata-Beyit" Milli Tarixi-Memorial Kompleksi 2000-ci il iyulun 8-də açılıb. Memorial görkəmli Qırğız yazıçısı Çingiz Aytmatovun təklifi ilə "Ata-Beyit" - "Ataların məzarlığı" adlandırılıb.

Qırğız memarlığının elementləri nəzərə alınmaqla müasir standartlara uyğun inşa edilmiş kompleks üç hissədən - memorial günbəzdən, qəbirüstü plitələrdən və memorial divardan ibarətdir.

Ümumi sahəsi iki hektar olan kompleksdə 1920-1930-cu illərdə Qırğızıstanın siyasi həyatını əks etdirən sənədlər və fotosəkillər, digər tarixi materiallar toplanıb. Kompleksin mərkəzində məzarlıq yerləşir, həmçinin burada muzey fəaliyyət göstərir.

Kompleksdə Qırğız xalqının mübarizəsinin rəmzi olan "Urkun" abidəsi də var.



Rəsmi qarşılama



Oktyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bişkekdəki Ala-Arça dövlət iqamətgahında rəsmi qarşılama mərasimi olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın və Qırğızıstanın Dövlət bayraqlarının dalğalandığı meydanında Prezident İlham Əliyevin şərfinə fəxri qarovul dəstəsi düzülüb.

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi.

Azərbaycanın və Qırğızıstanın Dövlət himnləri səsləndirildi.

Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstan əsgərlərini salamladı.

Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Qırğızıstanın dövlət və hökumət nümayəndələri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Prezident Sadır Japarova təqdim edildi.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında prezidentlərin qarşısından keçdi.

Dövlət başçıları rəsmi foto çəkdirdilər.



Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstana dövlət səfəri

Türk dünyası yeni potensial əldə edir

Birinci Dövlətlərarası Şuranın məhdud tərkibdə iclası

Əvvəlki 1-ci sah.

AZƏRTAC xəbər verir ki, iclasda çıxış edən Qırğızıstan Prezidenti **SadıR JAPAROV** dedi:

- Hörmətli İlham Heydər oğlu, Sizinlə bu dəfə qonaqpərvər Qırğızıstan torpağında yenidən görüşməyimiz çox şadam. Qırğızıstan-Azərbaycan qarşılıqlı əlaqələrinə dair məsələləri müzakirə etmək fürsətinə görə də şadam. Mən Azərbaycana səfərimizi böyük məmnuniyyətlə xatırlayıram. Bu ilin aprelində mənə və nümayəndə heyətimizin üzvlərinə göstərdiyiniz qonaqpərvərliyə görə səmimi minnətdarlığımı bildirmək istəyirəm.

Biz Sizin dövlət səfərinizə olduqca böyük əhəmiyyət veririk. Çünki bu səfər bizim qarşılıqlı əlaqələrimiz arasında əsl strateji tərəfdaşlıq münasibətlərini nümayiş etdirir. Bizim xalqlarımızın dostluğu zamanın və tarixin sınağından çıxmış uzunmüddətli etibarlı və səmimi münasibətlərə əsaslanır. Ölkələrimiz bu il Dostluq və Əməkdaşlıq haqqında Müqavilənin 25 ildönümünü qeyd ediblər. Üç aydan sonra bizim yeni yubileyimiz - diplomatik münasibətlərin qurulmasının 30 ildönümü olacaqdır. Biz bu tarixə yaxşı nəticələrlə yaxınlaşmışıq. Bizim əməkdaşlığımız strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

Fərəhli haldır ki, dinamik şəkildə möhkəmlənən və genişlənən əlaqələrimizin parlamentləri, hökumətləri və aidiyyəti qurumları arasında aktiv qarşılıqlı fəaliyyətə nəticələnib. Aprel



ayındakı bir sıra razılaşmalarımız hökumətlərarası birgə komissiyasının xətti ilə əməli surətdə həyata keçirilib. İşgüzar Şura yaradılıb, Heydər Əliyev adına, Nizami Gəncəvi adına məktəbləri, Qırğızıstan-Azərbaycan Dostluq Parkını birlikdə açacağıq. Əminəm ki, Sizin səfəriniz və Dövlətlərarası Şuranın iclasının keçirilməsi ikitərəfli münasibətlərə yeni təkan verəcək. Bu, bizim əməkdaşlığımızın siyasi, ticari-investisiya və mədəni-huma-

nitar sahələrdə fəal inkişafın parlaq göstəricisidir. Xüsusilə vurğulamaq istərdim ki, Qırğızıstan qarşılıqlı əməkdaşlıq sistemli və uzunmüddətli əməkdaşlıq əzmindədir və strateji sahələrdə ciddi qarşılıqlı fəaliyyətə hazırdır.

Hörmətli İlham Heydər oğlu, biz beynəlxalq təşkilatlarda da aktiv qarşılıqlı fəaliyyət göstərir və beynəlxalq strukturlara namizədliklərin irəli sürülməsi zamanı bir-birimizi dəstəkləyirik. Qırğızıstan

beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Azərbaycan ərazi bütövlüyünə dair mövqeyinə həmişə tərəfdar olub. Biz Sizə ona görə minnətdarlıq ki, Siz Qırğızıstanın bütün təşəbbüslərini beynəlxalq arenada dəstəkləyirsiniz. Bizim ölkələrimiz BMT, ATƏT, ŞOT, TDT, İOT və Qoşulmama Hərəkatı kimi nüfuzlu beynəlxalq təşkilatlarda və strukturlarda aktiv qarşılıqlı fəaliyyət göstərir. Əminəm ki, əməkdaşlığımızın

yüksək səviyyəsi uzunmüddətli olacaqdır.

Hörmətli İlham Heydər oğlu, Qırğızıstan-Azərbaycan qarşılıqlı fəaliyyətinin aktual məsələlərini müzakirə etməyə hazırəm və sözü Sizə verirəm, buyurun.

Azərbaycan Prezidenti **İlham ƏLİYEV** dedi:

- Çox sağ olun, cənab Prezident. İlk növbədə qarşılıqlı Qırğızıstan dövlət səfərinə dəvətə görə təşəkkürümü bildirirəm. Həmçinin

Sizin yarım il bundan əvvəl Azərbaycana səfərinizi məmnunluqla xatırlayıram. Münasibətlərimizin belə dinamikasından xəbər verir ki, biz qarşılıqlı əməkdaşlıq potensialını artırmaq əzmindəyik. Sizin Azərbaycana rəsmi səfəriniz zamanı ölkələrimiz arasında Strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb. Bu Bəyannamə bizim əlaqələrimizi daha yüksək səviyyəyə qaldırıb. Əminəm ki, mənim səfərimin yekunlarına dair razılaşmalar əldə olunacaq və bu razıla-

malar bir çox sahələrdə əməkdaşlığın dərinləşməsinə kömək edəcək.

Siz bizim ölkələrin həm beynəlxalq arenada, həm də ticari-iqtisadi əlaqələr çərçivəsində əməkdaşlıq istiqamətlərini qeyd etdiniz. Düşünürəm ki, bu gün və sabah həm biz Sizinlə, həm də nümayəndə heyətlərinizin üzvləri planlarımızı ətraflı müzakirə etmək və tərəfdaşlığın möhkəmləndirilməsi yollarını müəyyənləşdirmək fürsəti əldə edəcəyik. Mən əmtəz dövryyəsinin rəqəmlərinə baxdım. Əlbəttə, onlar bizi məmnun edə bilməz. Lakin fikrimcə, bu, bizim nəzərdə tutduğumuz o planlardır ki, qısa zaman kəsiyində qarşılıqlı ticarətin həcmi artırılmağa imkan verəcək. Azərbaycan, həmçinin Sizin ölkədə investisiya layihələrində maraqlıdır. Biz bu gün bunu da müzakirə edəcəyik.

Mən Azərbaycan dövlətinin banisi Heydər Əliyevin xatirəsinə ehtiramla Sizə xüsusi təşəkkürümü bildirmək istəyirəm. Bəşkekin böyük məktəblərindən birinə onun adı verilib. Həmçinin qeyd etdiyiniz kimi, Qırğızıstan-Azərbaycan Dostluq Parkı, Nizami Gəncəvi adına məktəb açılacaq. Bizim əməkdaşlığımızın bütün bu əlamətlər anları, əlbəttə, Azərbaycan xalqının dərin minnətdarlığına səbəb olur və bizim münasibətlərin qarşılıqlı xarakterini ifadə edir. Əminəm ki, biz bundan sonra da səmərəli əməkdaşlıq edəcəyik, ölkələrimiz arasında münasibətlər dinamik inkişaf edəcək.

Birinci Dövlətlərarası Şuranın geniş tərkibdə iclası

Oktyabrın 11-də Bişkekə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın geniş tərkibdə iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda çıxış edən Qırğızıstan Prezidenti **SadıR JAPAROV** dedi:

- Möhtərəm İlham Heydər oğlu, Hörmətli nümayəndə heyətinizin üzvləri.

Hörmətli İlham Heydər oğlu, Sizi və başçılıq etdiyiniz Azərbaycan Respublikasının nümayəndə heyətini Qırğız Respublikasında səmimi-qəlbədən salamlayıram. Bizim dövlətimizi qəbul edib ölkəmizə dövlət səfəri etdiyinizə görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Biz Sizin səfərə Qırğızıstanla Azərbaycan arasında strateji tərəfdaşlığın məntiqi davamı kimi xüsusi əhəmiyyət veririk. Bizim qarşılıqlı əlaqələrdə qarşılıqlı münasibətlərimizin strateji hədəflərini və fəaliyyət alqoritmını, eləcə də istiqamət parametrlərini, məzmun və xarakterini müəyyən etmək vəzifəsi durur. Biz dövlətlərarası münasibətlərin yüksək səviyyədə dəstəklənməsinə, mövcud və gələcək əməkdaşlıq üzrə bütün əlaqələri intensivləşdirməyə hazırıq. Məhdud tərkibdə görüşdə biz artıq əməkdaşlığımızın çoxlu mühüm məsələlərini müzakirə etdik, onun başlıca istiqamətlərini, prioritetləri müəyyənləşdirdik və Dövlətlərarası Şuranın iclası çərçivəsində müzakirəni davam etdirəcəyik.

Ticarət və investisiya əməkdaşlığında danışıqların məmnuniyyətlə qeyd etmək istəyirəm ki, bu gün biz Sizinlə Qırğızıstan-Azərbaycan İnkişaf Fondunun mühüm rolunu nəzərdən keçirdik. Bu



fond Azərbaycan investisiyalarının Qırğızıstana cəlb edilməsində, qarşılıqlı faydalı biznes layihələrinin icrasında sürət katalizatoruna və fəaliyyət mexanizminə çevrilməlidir.

Sevindirici haldır ki, bizim ölkələrimiz arasında əmtəz dövryyəsinin artırılmasının vacibliyi anlaşıqlıdır. Onun indiki səviyyəsi hələ ki potensialdan uzaqdır. Biz Azərbaycan Respublikasının biznes dairələrini bazarımızda salamlayırıq və bundan sonrakı tərəfdaşlığa açıyıq. Biz investirlərin qorunmasına zəmanət veririk və ən əlverişli şərait təqdim etməyə hazırıq.

Hörmətli İlham Heydər oğlu, Ölkələrimiz arasında mədəni-humanitar əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı bunları qeyd etmək istərdim. Sevindirici haldır ki, biz ortaq tarixə, köklərə, mədəniyyə-

yətə, ənənələrə və milli xüsusiyyətlərə maliklik. Çox qədim zamanlardan əcdadlarımız bizə dostluq və əməkdaşlıq vəsiyyət ediblər. Biz mədəniyyət, təhsil, elm, turizm, idman sahələrində münasibətlərin inkişafı məsələlərinə böyük əhəmiyyət veririk. Bu kontekstdə bizim Vətənimizin paytaxtı Bişkekə sabah istifadəyə veriləcək Heydər Əliyev adına, Nizami Gəncəvinin adına iki ümumtəhsil məktəbinin birgə açılışı kimi ölkələrimiz və xalqlarımız arasında qarşılıqlı anlaşmanın, dostluq və əməkdaşlığın daha da dərinləşdirilməsinə töhfə verən belə əlamətlər layihələrin mühüm əhəmiyyətini xüsusi məmnunluqla vurğulamaq istərdim. Bu gözəl yerlərdə bizim gənclərimizin - Qırğızıstanın gələcəyinin təhsil alacağı fərəh doğurur. Əminəm ki, bi-

zim oğlanlarımız və qızlarımız qarşılıqlı əməkdaşlıq və dostluq əzmindədir. Xüsusilə vurğulamaq istərdim ki, biz tətikintisi azərbaycanlı dostlarımızın köməyi ilə bir gün övvəl başa çatdırılan Qırğızıstan-Azərbaycan Dostluq Parkının açılışında iştirak edəcəyik. Ümid edirəm ki, bu gözəl park sakinlərinin sevimli istirahət məkanı olacaqdır.

Xatırlayıram ki, Bakıdakı görüşümüzə mən "Manas" dastanında əsrlərin dərinliklərindən gələn Heydər Əliyev irsinin aparıcı mövzusunun birlik olması haqqında bizim dahi həmyerlimiz, yazıçı Çingiz Aytmatovdan sitat gətirdim. Bildiyimiz kimi, o, həmçinin bizim azərbaycanlı dostlarımıza da yaxındır. Biz birliyi, ləyaqəti, ədaləti

dərindən qiymətləndiririk, onlara ehtiramla yanaşıyıq. Sevindirici haldır ki, bu keyfiyyətlər bizim azərbaycanlı qarşılıqlı dostluğumuzda da xasdır.

Qırğız və Azərbaycan dillərində "namız" eyni əhəmiyyətə malikdir və "namus", "vicdan", "abir-həyə" kimi tərcümə edilir, müxtəlif nitq çalarlarını əks etdirir.

Uzaq 1995-ci ildə "Manas" dastanının 1000 illik yubileyinin qeyd olunması zamanı Qırğızıstana səfər edən Azərbaycan xalqının dahi oğlu və ölkənin Ümummilli Lideri hörmətli Heydər Əliyev oğlunun sözlərindən sitat gətirmək istəyirəm. O qeyd edirdi ki, biz bir-birimizi qəlbimizlə hiss edirik və anlayırıq.

Biz öz tərəfimizdən həmçinin vurğulamaq istəyirik ki, azərbaycanlı qarşılıqlı dostlarımızla əməkdaşlığın bütün istiqamətləri üzrə səmərəli işə hazırıq.

Hörmətli İlham Heydər oğlu, diqqətinizə görə təşəkkür edirəm. Sizi bir daha salamlamağa şadam və sözü Sizə verirəm, buyurun.

Azərbaycan Prezidenti **İlham ƏLİYEV** dedi:

- Səmimi sözlərə görə çox sağ olun, hörmətli Sadır Nurqojoyev. Həm xalqlarımız arasında qarşılıqlı xarakterli daşyan əlaqələrə, həm də Qırğızıstan-Azərbaycan münasibətlərinin hazırkı vəziyyətinə verdiyiniz qiymətə tam şəri-kəm. Qarşılıqlı Qırğızıstana dövlət səfərinə dəvətə görə bir daha minnətdarlığımı bildirmək istərdim. Çox şadam ki, bu səfəri həyata keçirirəm. İndiyədək mən iki dəfə qarşılıqlı Qırğızıstan torpağında olmuşam, lakin bu səfərlər beynəlxalq tədbirlərdə iştirakla bağlıdır. Amma Qırğızıstana rəsmi

dövlət səfərim ilk dəfədir və o, demək olar, Sizin rəsmi səfərinizdən yarım il sonra həyata keçir ki, bu da münasibətlərimizi fəallaşdırmaq əzmində olduğumuzu nümayiş etdirir.

Həmçinin bizim xalqlarımızı birləşdirən və dövlətlərarası münasibətlər üçün möhkəm təməl rolunu oynayan ortaq tarixi köklərimizi, mədəni köklərimizi qeyd etmək istəyirəm. Bu gün mən Xatirə Memorialını, Qırğız xalqının dahi oğlu Çingiz Aytmatovun məzarını da ziyarət etdim. Bakıda onunla görüşmək mənə nəzərli və bu görüşləri səmimiyyətlə xatırlayıram. O, həqiqətən təkcə Qırğız xalqının deyil, bütün türk dünyasının fəxridir.

Bu gün türk dünyası yeni potensial əldə edir, həm Azərbaycan, həm də Qırğızıstan türkdilli dövlətlər arasında qarşılıqlı münasibətlərinin möhkəmlənməsinə fəal töhfə verir. Gələcək Zirvə görüşü, fikrimcə, bizim hamrəyliyimizin möhkəmlənməsi işində daha bir addım olacaqdır. Biz daim müstəqillik və milli ləyaqət yolu ilə getməkdən ötrü öz köklərimizə yaxın olmalı, öz ənənələrimizə, əcdadlarımızın vəsiyyətlərinə sۆykənməli və xalqlarımızın nadir mədəniyyətini qoruyub saxlamalıyıq.

Artıq yarım ildir ki, Azərbaycan və Qırğızıstan rəsmi şəkildə strateji tərəfdaşlardır. Müvafiq Bəyannamə Sizin səfəriniz zamanı Bakıda imzalanıb və biz bu gün artıq məhdud tərkibdə görüşdə bu Bəyannamənin necə uğurla həyata keçməsi barədə fikir mübadiləsi apardıq. Biz onu daha konkret məzmunla zənginləşdirəcəyik. Düşünürəm ki, Birgə Investisiya Fondunun yaradılması barədə qarşılıqlı razılıqlar əldə ediləcəkdir.

Arıd 4-cü sah.

Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstana dövlət səfəri

Türk dünyası yeni potensial əldə edir

Birinci Dövlətlərarası Şuranın geniş tərkibdə iclası

Əvvəli 3-cü səh.

Biz artıq o barədə danışıq, fondun fəaliyyəti, onun kapital qoyuluşunun istiqamətləri üzrə konkret təkliflər gözləyirik ki, vaxt itirmədən ömtəə dövriyyəsinin yaxşılaşdırılması daha tez töhfə verək. Mən Sizin rəyinizlə razıyam, səfər ərəfəsində ikitərəfli münasibətlərin materialları ilə tanış oldum və əlbəttə, gördüm ki, ölkələrimiz arasında ömtəə dövriyyəsi demək olar rəmsizdir, lakin yaxşı imkanlar mövcuddur. Qırğızıstanda həyata keçirilən islahatlar əminəm ki, sürətli iqtisadi artıma, biznes və xarici investorlar üçün yeni imkanların yaradılmasına kömək olacaq.

Azərbaycana gəlince, biz artıq uzun illərdir ki, dost ölkələr üçün investovur və bizim investisiyalar vəsait qoyduğumuz ölkələrlə əməkdaşlığın möhkəmləndirilməsi işinə həmişə xidmət edib və xidmət edir, bizim qarşılıqlı maraqlarımıza xidmət edir - onlar iş yerləri, biznesin inkişafı üçün yeni imkanlar yaradır. Beləliklə, düşünürəm ki, birgə fondun yaradılması mənim səfərimin ən mühüm nəticələrindən biridir.

Əlbəttə ki, biz ilk dəfə olaraq Dövlətlərarası Şuranın iclasını keçirik. Biz, əslində, münasibətlərimizi Dövlətlərarası Şuranın hamiliyi altında strukturlaşdırırıq ki, qərarların qəbul edilməsinə, o cümlədən ticari-iqtisadi fəaliyyət çərçivəsində nəzarət üçün daha çox imkanlara və daha çox dinamizmə malik olaq. Artıq qeyd etdiyimiz kimi, bizim hökumətlərarası komissiyanın iclası nisbətən və yaxınlarda Bakıda təşkil olunub və gələcək illər üçün əməkdaşlıq Dövlətlərarası Şura, hökumətlərarası komissiya - bunlar o mexanizmlərdir ki, bizə həmişə, necə deyirlər, əlimizi nəbzimizdə tutmaq və qeyd etdiyimiz hədəflərə nail olmaq üçün nə etmək lazım olduğunu görmək imkanı verəcək.

Xalqlarımız arasında münasibətlər, əslində, böyük tarixə malikdir və Siz öz çıxışınızda humanitar sahədə əməkdaşlığı qeyd etdiniz. Biz Azərbaycan dövlətinin banisi Heydər Əliyevin xatirəsinə yüksək etimada görür minnətdarıq. Bişkek böyük məktəblərdən birinə onun adı verilib. Eləcə də Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin adı başqa məktəbə verilib. Biz bunu xalqımıza hörmət əlaməti kimi dəyərləndiririk və buna yüksək qiymət veririk.

Mən Qırğızıstan-Azərbaycan Dostluq Parkının istirahət məkanı və Qırğızıstan paytaxtının inkişaf edən simasını bəzəyən yeni layihələrdən biri olacağı barədə fikrinizlə şərikəm.

Dəvətə, qonaqpərvərliyə görə bir daha təşəkkür edirəm. Qardaş Qırğız xalqına Azərbaycan xalqı adından dərin hörmətimi ifadə edirəm. Sağ olun.

Prezident **SADR JAPAROV**: Hörmətli İlham Heydər oğlu, mənim sözlərimizə görə çox sağ olun.

Sonra ikitərəfli əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri barədə çıxışlar oldu.

Daha sonra dövlət başçıları çıxış etdilər. Qırğızıstan Prezidenti **SADR JAPAROV** dedi:

- Möhtərəm İlham Heydər oğlu, hörmətli nümayəndə heyətinin üzvləri. Qırğız Respublikası ölkələrimiz arasında dövlətlərarası münasibətlərin inkişafına mühüm əhəmiyyət verir. Azərbaycanca etibarlı dost və tərəfdaş qismində baxır.

Böyük məmnuniyyətlə qeyd etmək istəyirəm ki, Qırğızıstan-Azərbaycan əməkdaşlığı dinamik inkişaf edir, ölkələrimiz arasında heç bir siyasi ziddiyyət yoxdur. Biz siyasi dialoqun möhkəmlənməsinə, daha sıx iqtisadi əlaqələrin qurulmasına, o cümlədən nəhəng investisiya layihələrinin birgə reallaşdırılmasına, beynəlxalq platformalarda fəal qarşılıqlı əlaqələrin, habelə mədəni-humanitar əməkdaşlığın gələcək inkişafına hədəflənmişik.

İnanıram ki, biz beynəlxalq təşkilatlar və regional birliklər çərçivəsində konstruktiv əməkdaşlığın gələcək inkişafını birgə söylərlə təmin edəcəyik.

Heç bir şübhə yoxdur ki, ölkələrimiz arasında çoxasrlıq tarixə, ortaq ənənələrə, dilə və mədəni-mənəvi irə əsaslanan dostluq telləri və qarşılıqlı qardaşlıq münasibətləri gələcək inkişaf və dərinləşmə üçün zəmin yaradır.

Əminəm ki, bu gün imzalanmış sənədlər gələcəkdə ölkələrimiz arasında əməkdaşlığın genişlənməsinə və möhkəmlənməsinə kömək edəcək.

Diqqətinizə görə təşəkkür edirəm.

Azərbaycan Prezidenti **İLHAM ƏLİYEV** dedi:

- Hörmətli Sadır Nurqojoyev.

Hörmətli nümayəndə heyətinin üzvləri.

Biz bu gün belə tərkibdə əməkdaşlığımızın mühüm istiqamətləri üzrə nümayəndə heyətinin üzvlərinin şərhlərini dinlədik. Bu, bir daha sübut edir ki, hər iki tərəf konkret nəticəyə istiqamətlənib. Düşünürəm ki, həm iqtisadi, nəqliyyat, mədəni-humanitar sahələrdə əməkdaşlıq üzrə, həm də investisiya layihələri çərçivəsində dinlənən bu məlumatların konkret nəticəsi olacaq. Çünki bütün bu istiqamətlər üzrə ölkələrimizin və xalqlarımızın yaxınlaşdırılmasına dair ümumi fikir mövcuddur.

Biz artıq həm gələcək illər üçün mədəni gündəliyi müəyyən etmişik. Azərbaycan Qırğızıstan mədəniyyət günlərini, Qırğızıstanda Azərbaycanın mədəniyyət günlərini keçirilməsi təməllərini, dinləyicilərimizə ölkələrimizin zəngin mədəniyyəti ilə tanış olmağa, müxtəlif səviyyələrdə daha çox, daha sıx təmaslar qurmağa imkan verəcək.

Biz bu gün məhdud tərkibdə görüş çərçivəsində təhsillə bağlı məsələlərdən də danışdıq. Düşünürəm ki, bu sahədə də ölkələrimizin aparıcı ali məktəblərində tələbələrimizin təhsil almaları və gənc nəslin nümayəndələri arasında təmasların qurulmasına dair konkret proqramı müəyyən etmək lazımdır. Çünki onlar gələcəkdə bizim kimi köklərimizə, ənənələrimizə, ölkələrimiz arasında hisslərə bağlı olmalıdırlar.

İndiki mərhələdə nəqliyyat-tranzit sahəsində əməkdaşlığın vacibliyini xüsusilə vurğulamaq istərdim. Qeyd etdiyimi kimi, artıq fəaliyyət göstərən, eləcə də planlaşdırılan yeni nəqliyyat yolları, necə deyirlər, bizə kommunikasiyalarımızı daha sıx birləşdirməyə imkan verəcək. İlk növbədə, söhbət demir yoldan gedir. Biz Xəzər çuxurunu Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisi barədə qərar dəstəkləyirik. Xəzərin bizim tərəfində tam olaraq Avropa istehlakçılarına qədər - həm demir yolu, həm avtomobil yolu, həm hava yolu və bizim yük hava nəqliyyatının potensialı nəzərə alınmaqla artıq geniş nəqliyyat infrastrukturunu var. Bu gün açıq dənizlə çıxışı olmayan Azərbaycan artıq mühüm nəqliyyat şəbəkəsi yaradıb. Əlbəttə ki, Çin-Qırğızıstan-Özbəkistan demir yolu Orta Dəhlizin bir hissəsi olacaq. Bunun indi baş verməsi də, əlbəttə ki, anlaşılmalıdır. Lakin əsas odur ki, bizim regionda və Qərbi Xəzər regionunda həyata keçirilən bütün bu layihələr elə sinxronlaşdırılmalıdır ki, biz imkanlarımızın həm artırılmasını, həm də genişləndirilməsini planlaşdırırıq. Artıq deyildiyi kimi, Ələt ticarət limanının potensialını 15 milyon tondan 25 milyon tona qədər genişləndirməyi planlaşdırırıq. Prinsipcə, bu cür planlar əvvəllər də mövcud idi, lakin biz buna uzaq perspektiv kimi baxırıq. Lakin hazırda bəzi günlərdə limanda, hətta tıxaclar da yaranır. Çünki yüklərin həcmi sürətlə artır. Burada rəqəm artıq səsləndirilmişdi, 9 ay ərzində 60 faiz artım - bu, yüklərin nəql edilməsində əhəmiyyətli göstəricidir.

Azərbaycandan, həmçinin çox böyük potensiala malik "Şimal-Cənub" dəhlizi də keçir. Azərbaycanın müəyyən qovşaq nöqtələrində bu iki dəhliz, təbii ki, kəsişir, artıq həm "Cənub-Qərb", həm də "Şimal-Qərb" dəhlizlərinin potensialını genişləndirmək imkanı yaradır. Buna görə düşünürəm ki, həm hökumətlərarası komissiyalar, həm də ola bilsin, nəqliyyat sahəsi üzrə daha tez-tez məsləhətləşmələr çərçivəsində hansısa mərhələdə xüsusi işçi qrupunun yaradılmasına dəyər ki, bu, daim təmasda ola bilər. Çünki burada həyata keçirilən layihələr haqqında informasiya ilə bağlı, yenə də sinxronlaşdırma ilə bağlı məsələlər çox vacibdir. Çünki sizin regionda infrastruktur layihələri hazır olan zaman biz nəqliyyat potensialımızı genişləndirməyə hazır olmalıyıq ki, investisiyalar vaxtında və necə deyirlər, daha səmərəli olsun.

Buna görə də düşünürəm ki, bu istiqamədə və bütün digər istiqamətlərdə çox ciddi potensial var. Bu gün bizim gündəliyimiz geniş oldu. Əminəm ki, planlaşdırdığımız hər bir işi icra edəcəyik. Biz prezidentlər kimi qərarların icrasına nəzarət edəcəyik. Dövlətlərarası Şura müntəzəm görüşəcək. Buna görə də nümayəndə heyətinin bütün üzvlərini fəal çalışmağa və nəticə yönündə işləməyə dəvət edirəm. Çox sağ olun.

Prezident **SADR JAPAROV**: Çox sağ olun, İlham Heydər oğlu. Sizin irəli sürdüyünüz təklifləri, fikirləri əminəm ki, tezliklə həyata keçirəcəyik.

Oktyabrın 11-də Bişkekə Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın geniş tərkibdə iclası başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub.

AZƏRTAC xəbər verir ki, "Azərbaycan Respublikası və Qırğız Respublikası arasında Birinci Dövlətlərarası Şuranın iclasının Qərarı"nı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov imzaladılar.

"Azərbaycan Respublikasının Ticarət və Sənaye Palatası ilə Qırğız Respublikasının Ticarət və Sənaye Palatası arasında Əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cəbrəylov və Qırğız Respublikasının Ticarət və Sənaye Palatasının prezidenti Marat Şarşəkeyev imzaladılar.

"Azərbaycan Respublikasının Kəçik və Orta Biznesin İnkişafı Agentliyi və Qırğız Respublikasının Ticarət və Sənaye Palatası arasında Anlaşma Memorandumu"nu Azərbaycan Respublikasının Kəçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov və Qırğız Respublikasının Ticarət və Sənaye Palatasının prezidenti Marat Şarşəkeyev imzaladılar.

"Azərbaycan Respublikasının Bakı şəhəri və Qırğız Respublikasının Bişkek şəhəri arasında qardaşlıq əlaqələrinin qurulmasına dair Anlaşma Me-

morandumu"nu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və Bişkek şəhərinin meri Emilbek Abdıkadrov imzaladılar.

"Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Qırğız Respublikasının Təbii Sərvətlər Nazirliyi, Ekologiya və Texniki Nəzarət Nazirliyi arasında qarşılıqlı anlaşma və ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Memorandum"u Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Qırğız Respublikasının Təbii Sərvətlər Nazirliyi və Texniki Nəzarət Nazirliyi arasında qarşılıqlı anlaşma və ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Memorandum"u Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Qırğız Respublikasının xarici işlər naziri Jeenbek Kulubayev imzaladılar.

"Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Qırğız Respublikasının Xarici İşlər Nazirliyi arasında 2023-2025-ci illər üzrə əməkdaşlıq Programı"nı Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Qırğız Respublikasının xarici işlər naziri Jeenbek Kulubayev imzaladılar.

"Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Qırğız Respublikasının Xarici İşlər Nazirliyi arasında 2023-2025-ci illər üzrə əməkdaşlıq Programı"nı Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Qırğız Respublikasının xarici işlər naziri Jeenbek Kulubayev imzaladılar.

"Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Qırğız Respublikasının Xarici İşlər Nazirliyi arasında 2023-2025-ci illər üzrə əməkdaşlıq Programı"nı Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Qırğız Respublikasının xarici işlər naziri Jeenbek Kulubayev imzaladılar.

Sənəd imzalama



morandumu"nu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və Bişkek şəhərinin meri Emilbek Abdıkadrov imzaladılar.

"Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Qırğız Respublikasının Təbii Sərvətlər Nazirliyi, Ekologiya və Texniki Nəzarət Nazirliyi arasında qarşılıqlı anlaşma və ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Memorandum"u Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Qırğız Respublikasının Təbii Sərvətlər Nazirliyi və Texniki Nəzarət Nazirliyi arasında qarşılıqlı anlaşma və ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Memorandum"u Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Qırğız Respublikasının xarici işlər naziri Jeenbek Kulubayev imzaladılar.

"Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Qırğız Respublikasının Xarici İşlər Nazirliyi arasında 2023-2025-ci illər üzrə əməkdaşlıq Programı"nı Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Qırğız Respublikasının xarici işlər naziri Jeenbek Kulubayev imzaladılar.

"Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında bitki karantini sahəsində əməkdaşlıq haqqında Saziş"i Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov və Qırğız Respublikasının kənd təsərrüfatı naziri Askarbek Canibekov imzaladılar.

"Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında Saziş"i Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov və Qırğız Respublikasının Nazirlər Kabinetinin sədr müavini Bakit Torobayev imzaladılar.

Mətbuata bəyanat

Prezident Sadır Japarovun bəyanatı



sahələrində fəal inkişafının əyani göstəricisidir. Mədəni-humanitar sahədə xüsusilə artıq qardaş xalqlarımız arasında qırılmaz dostluq rəmzi olan Heydər Əliyev adına və Nizami Gəncəvi adına ümumtəhsil məktəblərini birgə açılışını qeyd etmək istərdim. Bu kontekstdə ölkələrimiz və xalqlarımız arasında qarşılıqlı anlaşmanın, dostluğun və əməkdaşlığın dərinləşməsinə töhfə verən bu rəmzi layihələrin mühüm əhəmiyyətini xüsusilə məmnuniyyətlə vurğulamaq istərdim. Sevindirici haldır ki, qeyd edilən gözəl məktəblərdə bizim gənclər, Qırğızıstanın gələcəyi təhsil alacaq.

Əminəm ki, bizim oğlanlarımız və qızlarımız qardaş Azərbaycan ilə Qırğızıstan arasında dostluq və əməkdaşlıq körpüsü olacaqlar. Məmnunluqla qeyd edirəm ki, biz azərbaycanlı dostlarımızın köməyi ilə bir gün əvvəl tikintisi başa çatdırılan Qırğızıstan-Azərbaycan Dostluq Parkının açılışında iştirak edəcəyik. Ümidvaram ki, bu gözəl park paytaxt sakinlərinin və qonaqlarının sevimli istirahət məkanına çevriləcək. Diplomatiya münasibətlərimizin qurulmasının 30 illiyi ərəfəsində növbəti mərhələ kimi biz birgə İnkişaf Fondunun fəaliyyətini sürətləndirməsi, əməkdaşlığın inkişafı

üçün beşillik kompleks proqramın imzalanması və 2023-cü ildə Azərbaycanda Qırğızıstanın Mədəniyyət Günlərinin, 2024-cü ildə isə Qırğızıstanda Azərbaycanın Mədəniyyət Günlərinin keçirilməsi barədə razılığa gəldik. Əminəm ki, ikitərəfli münasibətlərimizin gələcək inkişafı çox müsbət olacaqdır. Biz Azərbaycan investorlarının Qırğızıstanla gəlişinə şad olarıq və iqtisadi sahələrdə əməkdaşlığa hazırıq.

Nəqliyyat-logistika, informasiya-kommunikasiya texnologiyalar, təhsil, turizm və idman sahələrində hələ çox işlər gözlənilir. Bu gün biz münasibətlərimizin strateji

xarakterini bir daha təsdiqlədik, onları ən yüksək səviyyəyə çatdırdıq ki, bu da ocaqlarımızın tarixi vəsiyyətidir.

Xalqlarımız və ölkələrimiz arasında dostluq bağlarının möhkəmləndirilməsi işinə şəxsi töhfəsinə görə Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Heydər oğlu Əliyevə minnətdarlığımı bildirir. Azərbaycan xalqının rifahı naminə ali məqsədlərə çatmaqda böyük uğurlar və tükənməz enerji, bütün qardaş Azərbaycan xalqına isə sülh və firavanlıq arzulayıram. Diqqətinizə görə təşəkkür edirəm.

Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstana dövlət səfəri

Türk dünyası yeni potensial əldə edir

Mətbuata bəyanat

Prezident İlham Əliyevin bəyanatı

- Hörmətli xanımlar və cənablar.

İlk növbədə Qırğızıstan Prezidentinə qarşadaş ölkəyə səfərə dövlətinə görə bir daha minnətdarlığımı bildirmək istədim. Sadır Nurqojoyevičin qeyd etdiyi kimi, bu, mənim ilk rəsmi dövlət səfərimdir. Mən əvvəllər də Qırğızıstanda olmuşam. Lakin bu, beynəlxalq təşkilatların işində iştirakla bağlı olub, bu, beynəlxalq tədbirlər olub. Buna görə də mənim indiki səfərim xüsusi əhəmiyyət kəsb edir. Sadır Nurqojoyevičin qeyd etdiyi kimi, cəmi yarım il bundan əvvəl biz onu Bakıda qəbul etmişdik, bu gün mən Bişkekədəyəm. Bu, onu göstərir ki, biz nəzərdə tutduğlarımızı daha tez həyata keçirmək niyyətindəyəm. Bir qayda olaraq, cavab səfərləri bir ildən tez baş tutur. Bizim halda bu, yarım il çəkdi. Bu, məhz onu nümayiş etdirir ki, biz nəticələrə hədəflənmişik.

Məmnunluqla deməliyəm ki, Bakı görüşü zamanı bizim nəzərdə tutduğlarımızın bir hissəsi artıq icra olunub. İlk növbədə birgə Qırğızıstan-

Azərbaycan İnkişaf Fondunun yaradılması barədə qərarı vürğuləməyə istədim. Bu fond inkişafa, investisiyaların cəlb edilməsinə, iş yerlərinin yaradılmasına və ticari-iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsinə daha çox ilkin şərtlərin formalaşdırılmasına xidmət edəcək.

Yarım il bundan əvvəl biz strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalamışdıq ki, bu da bizim münasibətləri keyfiyyətə yeni səviyyəyə çıxarıb. Bu gün bu Bəyannamənin necə icra olunduğunu məmnunluqla qeyd edirik. Çünki yarım il bundan əvvəl müəyyən etdiklərimizin çoxu artıq real siyasət sahəsinə transformasiya olunur. Biz mədəni-humanitar əməkdaşlıqdan, iqtisadiyyat, nəqliyyat sahələrində qarşılıqlı fəaliyyətdən və təhsil, yüksək texnologiyalar sahələri ilə bağlı geniş məsələlər spektrini ətraflı müzakirə etdik. Deməliyəm, artıq müəyyən vaxtdır ki, Azərbaycanın iki peyki - "Azersky" və "Azerspace-1" Qırğız tərəfdaşlarımızı xidmətlər göstərir və biz bu saha-



də qarşılıqlı fəaliyyətin gələcək inkişaf yollarını müəyyən etmişik. Nəqliyyat-tranzit sahəsində Çin-Qırğızıstan-Özbəkistan-Xəzər yeni dəmir yolunun tikintisinə və istis-

rına başlamaqla əmtəə dövriyyəsinin artması və yüklərin daşınmasının ucuzlaşması üçün imkanlar yaranacaq. Biz qarşadaş Qırğızıstan xalqını, eləcə də digər tərəfdaş ölkələri

bu mühüm layihənin icrasına başlanması münasibətilə təbrik edirik. Beləliklə, nəqliyyat yoluna sahib olmaqla, Qırğızıstan hökuməti üçün prioritet sahələrdə investisiya siyasəti-

ni birgə həyata keçirməklə, beynəlxalq-hüquqi xarakterli belə möhkəm bazaya, məhz artıq qeyd etdiyim kimi, strateji tərəfdaşlıq haqqında Bəyannaməyə, bu gün burada, Biş-

kekədə, yarım il bundan əvvəl Bakıda imzalanmış sənədlərə malik olmaqla, biz, əslində, bözi səbəblər üzündən əvvəlki illərdə əldən buraxdıqlarımızın qısa vaxt kəsiyində hansısa dərəcədə yerini dolduruq. Düşünürəm, bizim gələcək əməkdaşlığımızın başlıca istiqamətlərindən biri məhz odur ki, biz konkret nəticələrə hədəflənmişik.

Bizim ortaq tariximiz var, biz bir-birimizi başa düşür, bir-birimizi dəstəkləyirik. Bu gün mən Prezidentlə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq üzrə fikir mübadiləsi də apardıq. Orada da əməkdaşlıq səmimiyyəti və qarşılıqlı dəstəyə əsaslandı.

Əlbəttə, bu gün mən Azərbaycan xalqının dahi nümayəndələrinin xatirəsinə belə xoş münasibətə görə bütün Azərbaycan xalqı adından Prezidentə xüsusi təşəkkürümü ifadə etdim. Bişkekədə böyük məktəblərdən biri Azərbaycan dövlətinin banisi Heydər Əliyevin adını, digər məktəb isə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin adını daşıyacaq.

Bu gün biz Qırğızıstan-Azərbaycan Dostluq Parkını açacağıq. Bakı və Bişkek qarşadaşmış şəhərlərə çevriləblər. Bu gün biz həmçinin bu siyahının digər şəhərlərimizlə də davam etməsinə müzakirə etdik. O cümlədən Azərbaycanın mədəniyyət paytaxtı Şuşa da Qırğızıstan şəhərləri ilə qarşadaşacaq. Hətta mətbuat konfransının vaxt məhdudiyəti çərçivəsində bizim gündəlikdə duran məsələlərin bütün maddələrinin sadalanması əməkdaşlığın dərinliyindən, qarşılıqlı münasibətlərin səmimiyyətindən, bu gün burada müəyyən etdiklərimiz və yarım il bundan əvvəl nəzərdə tutduğlarımızın da həyata keçirilməsinə əminliyimizdən xəbər verir.

Mən dəvətə və qonaqpərvərliyə görə Prezidentə bir daha təşəkkürümü bildirmək istərdim. Bir daha qarşadaş Qırğızıstan torpağında olmağımızdan şadam. Fürsətdən istifadə edərək Qırğızıstan xalqına sülh, əmin-amanlıq, uğurlar arzulayıram. Azərbaycan xalqının dərin ehtiramını qarşadaş Qırğız xalqına çatdırıram. Sağ olun.



Dostluq və qarşadaşlıq Parkı



Oktyabrın 11-də Bişkekədə Qırğızıstan-Azərbaycan Dostluq Parkının açılışı olub.

AZƏRTAC xəbər verir ki, parkın açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov iştirak ediblər.

Hörmətli İlham Heydər oğlu, Hörmətli qonaqlar, dəyərli dostlar.

Sizi Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində qarşılamaya şadam. Bugünkü hadisə - Qırğızıstan-Azərbaycan Dostluq Parkının açılışı iki ölkə arasında dostluq münasibətlərinin və təkə siyasəti,

iqtisadi deyil, həm də mədəni-humanitar əməkdaşlıqda iki qarşadaş xalqın tarixi əlaqələrinin möhkəmləndirilməsinin gözəl nümunəsi parladı. Bu park qədim münasibətlərimizin, dərin tarixi, mənəvi və əxlaqi kökləri, dəyərləri, ənənələri olan ölkələrimizin möhkəm dostluq və qarşadaşlıq rəmzi kimi çıxış edir. Məhz bu, qurduğumuz müasir Qırğızıstan-Azərbaycan münasibətlərinin möhkəm təməlidir.

Məmnuniyyətlə qeyd edirəm ki, cari ildə Qırğız Respublikası və Azərbaycan Respublikası arasında dövlətlərarası münasibətlər fəallaşdı, strateji tərəfdaşlığın tamamilə yeni mərhələsinə qədəm qoyub. Bu, əsasən Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Heydər oğlu Əliyevin şəxsi diqqəti və dəstəyi sayəsində mümkün olub.

Hörmətli İlham Heydər oğlu, Sizin, ölkənin milli maraqlarının təmin edil-

sinə və müdafiəsinə, onun dünya ictimaiyyəti arasında beynəlxalq nüfuzunun möhkəmləndirilməsinə istiqamətlənmiş geniş qurucu fəaliyyətinizi xüsusilə qeyd etmək istəyirəm. Sizin şəxsi diqqətiniz və Qırğızıstanla bütün istiqamətlərdə əməkdaşlığı dərinləşdirmək istəyiniz bizim ölkədə hörmət və dəstəklə qarşılanır. Vürğuləməyə istəyirəm ki, bizim üçün zamanın sınağından çıxmış qarşadaş Azərbaycanla strateji tərəfdaşlıq münasibətlərinin inkişafı mühüm əhəmiyyət kəsb edir.

Hörmətli qonaqlar, dəyərli dostlar. Bu gün şəhər sakinləri üçün xüsusi bayramdır. Qırğızıstan-Azərbaycan Dostluq Parkının açılışı münasibətilə sizi təbrik edirəm.

Möhtərəm İlham Heydər oğlu, Sizin, Sizin bütün komandanıza bu gözəl parkın salınmasında köməyə və yardıma görə xüsusi minnətdarlığımı bildirirəm. Bu

park əsl inciyə çevriləcək, burada bizim şəhər sakinlərimiz böyük zövqlə vaxtlarını keçirəcəklər. Qısa müddət ərzində bizim qarşılıqlı istəyimizin bu gözəl reallığa çevrilməsini görmək çox xoşdur. Azərbaycanlı dostlarımız Qırğızıstanda xoş vaxt keçirməyi, ölkələrimiz və xalqlarımızın maraqları və rifahı naminə tükənməz enerji və böyük uğurlar arzu edirik. Çox sağ olun.

Azərbaycan Respublikasının Prezidenti İlham ƏLİYEV dedi:

- Hörmətli Sadır Nurqojoyevič, öz dostlar. Qırğızıstan-Azərbaycan Dostluq Parkının açılışı rəmzi mənə daşıyır. Bizim ölkəmizə və xalqımıza belə münasibətə görə Qırğızıstan Prezidentinə bütün Azərbaycan xalqı adından minnətdarlıq ifadə etmək istəyirəm. Biz bu parkda, həmçinin Qırğızıstan Prezidentinin baxış-

larını, onun şəhərsalma, Qırğızıstanın digər şəhər və kəndlərinin sakinləri üçün olduğu kimi, paytaxt sakinləri üçün rahat, yaxşı şəraitin yaradılması üzrə planlarını görürük.

Yarım il bundan əvvəl Sadır Nurqojoyevič Azərbaycanda rəsmi səfərdə olub. Bizim təkə gündəlikdə duran ikitərəfli məsələləri deyil, həm də bütövlükdə daha geniş mənada planları ətraflı müzakirə etmək, gələcəyə baxışlar barədə danışmaq fürsətimiz oldu. Mən Qırğızıstan Prezidentinin Qırğız cəmiyyətinin hara gedəcəyi - sülhə, təhlükəsizliyə, milli köklərə, ortaq türk köklərinə bağlılıq barədə diqqət anlayışı olduğunu gördüm. Bütün bunlar Azərbaycanda böyük hörmətlə qarşılanır, həmçinin Azərbaycan xalqının dahi övladlarının xatirəsinə göstərilən diqqət bərabər tutulur. Sabah biz Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin adını verdiyi məktəbdə, eləcə də Azərbaycan xalqının digər böyük oğlu Nizami Gəncəvinin adını daşıyan məktəbdə keçiriləcək tədbirlərdə iştirak edəcəyik. Azərbaycan bizim görkəmli liderlərə, xadimlərə, onların xatirəsinə bu cür münasibətə yüksək dəyərləndirir, bunu qarşılıqlı təzahürü kimi qiymətləndirirlər.

Bu gün mən Qırğız torpağında bir daha görürəm ki, bu qarşadaşlıq sözündə deyil, əməldədir. Biz Qırğızıstan Prezidenti ilə bu gün məsələlərin geniş spektrini müzakirə etdik. Sadır Nurqojoyevičin qeyd etdiyi kimi, Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlıq artıq reallıqdır və biz hər gün bu tərəfdaşlığı yeni məzmunla zənginləşdiririk. Mənim Qırğızıstana səfərimin birinci günü başa çatır, burada, Qırğızıstan paytaxtının bu yeni mənzərəli guşəsində başa çatır. Onu da deməliyəm ki, bu gün Bakı və Bişkek qarşadaşmış şəhərlər oldular. Yəni bizim xalqların qarşadaşlığı şəhərlərimiz arasında qarşadaşlığa da transformasiya edir. Əminəm ki, bu gözəl ənənə yaşayacaq, Qırğızıstan və Azərbaycanın bir çox şəhərləri qarşadaşacaq.

Mənə və nümayəndə heyətimizin üzvlərinə qarşadaş Qırğız torpağında göstərilən qonaqpərvərliyə görə bir daha dərin təşəkkürümü bildirirəm. Öz tərəfindən əmin etmək istəyirəm ki, ortaq köklərə, ortaq mədəni irsə malik olan qarşadaş xalqlarımızı daha sıx birləşdirməkdən ötrü əlimdən gələni edəcəyəm. Biz Qırğızıstan Prezidenti ilə birlikdə əlimizdən gələni edəcəyik ki, beynəlxalq təşkilatlarda bundan sonra da dostluq dəstəkləyək, Qırğızıstan və Azərbaycan bütün sahələrdə - həm iqtisadiyyat, həm investisiya, nəqliyyat, energetika, mədəniyyət sahələrində xalqlarımızın rifahı və ölkələrimizin gələcəyi naminə iki qarşadaş kimi çiyin-çiyinə irəliləsin.

Xoş münasibətə, qonaqpərvərliyə görə bir daha təşəkkürümü bildirir, qarşadaş Qırğızıstan xalqına sülh və firavanlıq arzulayıram. Diqqətinizə görə minnətdaram.



Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstana dövlət səfəri

Türk dünyası yeni potensial əldə edir

Azərbaycan Prezidentinin şərəfinə rəsmi qəbul

Oktyabrın 11-də Qırğız Respublikasının Prezidenti Sadır Japarovun adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə rəsmi qəbul təşkil edilib.

AZƏRTAC xəbər verir ki, rəsmi qəbulda konsert proqramı təqdim olunub.

Qırğızistan Prezidenti Sadır Japarov Ulı Öndər Heydər Əliyevlə bağlı fotoalbomu dövlətimizin başçısına təqdim edib.

Prezident Sadır JAPAROV dedi: Hörmətli İlham Heydər oğlu, bizim ölkədə Heydər Əliyev oğlu Əliyevin olduqca çox pərəstişkarı var. Bu, boş sözlər deyil. Bu, sübutdur - mən əlimdə "Azərbaycan xalqının dahi oğlu Heydər Əliyev oğlu Əliyev barədə xatirə" albomunu tutmuşam. Bu albomu onun pərəstişkarları hazırlayıblar və mənəndən xahiş ediblər ki, onu Sizə çatdırım. İcazənizlə Sizə təqdim edirəm.

Prezident İlham ƏLİYEV: Hörmətli Sadır Nurqojoyev, belə xatirə hədiyyəsinə görə sağ olun. Biz burada videokadrlarda Heydər Əliyev oğlunun "Manas"ın minilliyi təntənələrində iştirakını gördük və bizim nümayəndə heyətimizin bütün üzvləri, - mən onların hissirlərinə şükür, - eyni hissələri, fəxrətə hissirlərini, onun Azərbaycan və Qırğız xalqlarının qardaşlıq yolunu davam etdirdiyimizlə bağlı hissələri ke-



çirdik. Lakin Siz mənə hələ bir kitab da bağışlamışsınız.

Prezident Sadır JAPAROV: Bu, sadəcə, qırğızlar haqqında.

Prezident İlham ƏLİYEV: Qırğızlar haqqında Azərbaycan dilində kitabdır. Bu kitab ona görə hörmətə layiqdir ki, biz öz dillərimiz - ortaq kök-

lərə malik Azərbaycan dili və Qırğız dili vasitəsilə bir-birimizi anlamalıyıq, bir-birimizin tarixi ilə fəxr etməliyik və bu gün razılaşdığımız ki-

mi, ölkələrimizin və xalqlarımızın daha da yaxınlaşması üçün bizdən asılı olan hər şeyi etməliyik. Bir daha sağ olun.

AzMIU-da IV Avrasiya Risk Beynəlxalq Konfransı keçirilir



Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMIU) IV Avrasiya Risk Beynəlxalq Konfransı işə başlayıb. Üç gün (11 - 13 oktyabr) davam edəcək konfrans AzMIU, "AMIR Technical Services" şirkəti, Gürcüstan Texniki Universiteti, Honqkonq Şəhər Universiteti, Etibarlılıq üzrə Beynəlxalq Qrup - ABŞ-nin Qnedeno Forumu və Avrasiya SEISMO Assosiasiyasının birgə təşkilatlığı ilə keçirilir.

AzMIU-nun rektoru, professor Gülçöhrə Məmmədova konfransın açılışında iştirak edərək bildirdi ki, globallaşma, iqtisadi və texnoloji inkişaf həyat tərzinin daha da rahatlaşmasına şərait yaratsa da, bu tendensiya özlüyündə riskləri də artırır. Risklərin müəyyən olunması, qiymətləndirilməsi və potensial təhlükələrin aradan qaldırılmasının vacibliyinə toxunan professor G.Məmmədova Azərbaycanda bu istiqamətdə həyata keçirilən işlərdən, ölkəmizin beynəlxalq təhlükəsizliyə verdiyi töhfədən danışdı. O qeyd etdi ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu daxili və xarici siyasət ölkəmizdə riskləri, potensial təhlükələri minimuma endirib və Azərbaycanı global arenada nüfuzlu, eyni zamanda etibarlı tərəfdaşa çevirib.

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, professor Sadiq Qurbanov çıxışında təbii ehtiyatlar, o cümlədən neft-qaz, mədən sənayesi və ekoloji istiqamətdə olan risklərdən danışdı. Komitə sədri konfransın aktuallığına diqqət çəkərək təşkilatçılara təşəkkür etdi.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev ekoloji risklərin bu gün ən aktual məsələlərdən biri olduğunu diqqətə çatdırıb. Nazir müavini qeyd etdi ki, risklərin müəyyən edilməsi, qiymətləndirilməsi təhlükələrin qarşısının alınması baxımından son dərəcə vacib amildir.

Tədbirdə Azərbaycan Kosmik Agentliyinin İdarə Heyətinin sədri Saməddin Əsədov, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, "AMIR Technical Services" şirkətinin baş direktoru Vüqar Əliyev və digərləri çıxış etdilər.

Konfransda Avstriya, İtaliya və Almaniya da daxil olmaqla dünyanın 6 ölkəsindən nüfuzlu elm adamları iştirak edirlər. Ümumilikdə konfrans 20 ölkədən elmi məqalələr daxil olub.

Qeyd edək ki, konfrans öz işini bölmə iclasları ilə davam etdirəcək.

Əsmər QARDAŞXANOVA, "Azərbaycan"

Polis orqanlarında xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı olub

Oktyabrın 11-də Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov respublikanın şəhər, rayon polis orqanlarında sırası və kiçik rois heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, nazir şəxson onlayn qaydada müraciət etmiş hər bir gəncin zahirə görünməsi, fiziki hazırlığının vəziyyəti, ümumi bilik səviyyəsi və dünyagörüşü ilə maraqlanıb. Əvvəlcədən elan olunmuş tələblərə uyğun olan 337 nəfər seçilərək seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 62 nəfəri Vətən müharibəsinin iştirakçısı, 1 nəfəri isə şəhid ailəsinin üzvü olub.

Sonda çıxış edən daxili işlər naziri V.Eyvazov xidmətə qəbulun şəffaflığı və əşkarlıq prinsipləri əsasında keçirildiyini qeyd edərək seçim turunun digər mərhələlərindən də uğurla keçərək daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib.

Oktyabrın 11-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili və komitə üzvləri Dünya Bankının nümayəndələri ilə görüşüblər.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin verilən məlumata görə, komitənin sədri qonaqları salamlayaraq Azərbaycanın Dünya Bankı ilə əlaqələrinin əhəmiyyətindən danışdı. Tahir Mirkişili Azərbaycanda büdcə sisteminin dayanıqlılığının möhkəmləndirilməsi mexanizmlərindən söz açaraq bu barədə fikirlərini bölüşüb.

Görüşdə iştirak edən komitə sədrinin müavini Əli Məsimli, komitə üzvləri Vüqar Bayramov, Aydın Hüseyinov, Məzahir Əfəndiyev, Mahir Ab-

baszadə və Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bəziqov Azərbaycanda büdcə prosesləri, büdcə sisteminin dayanıqlılığı, Orta Müddətli Xərclər Çərçivəsinin qiymətləndirilmə meyarları haqqında danışdı.

Dünya Bankının nümayəndələri Mark Robinson, Marko Kancano, Ana Palaçio və İsveçrə Əməkdaşlıq Təşkilatının layihə rəhbəri Ayton Axundova fiskal dayanıqlılığın inkişafı, büdcə qaydaları, Orta Müddətli Xərclər Çərçivəsi kimi istiqamətlərdə beynəlxalq təcrübədən söz açdı.

Sonra söhbətdə tərəfləri maraqlandıran digər mövzularda fikir mübadiləsi aparıldı.

"Azərbaycan"

ABŞ-dan İlham Əliyevin sülh gündəliyinə tam dəstək

Azərbaycan Prezidentinin yürütdüyü diplomatiya beynəlxalq birlik tərəfindən təqdir edilir



Əvvəli 1-ci sah.

Çünki bu savaşa Dağlıq Qarabağ adlı münasibə son qoyulub və tarixi ədalət bərpa edilib. Məğlub Ermənistan isə bir müddət havadarlarına arxalanıb prosedon yayınmağa çalışsa da, sonunda qalib Azərbaycanın irəli sürdüyü 5 prinsip əsasında sülh sənədinin hazırlanmasına razılıq vermək məcburiyyətində qalıb. Çünki rəsmi İrəvan artıq anlayır ki, çıxış yolu ancaq sülh sazişinin imzalanmasından keçir. Ötən həftə Praqada keçirilən dördtərəfli görüşdə qəbul edilən bəyanata əsasən deyə bilərik ki, tərəflər saziş imzalamaya bir qədər də yaxınlaşdılar. Əgər Ermənistan yenə də həmsəhi bəhanələr uydurmasa, dövlət səviyyəsində təxribət törətməyə bu ilin sonuna qədər sülh sazişini imzalana bilər.

İlham Əliyevin təklifləri Cənubi Qafqazda təhlükəsizliyin qarantıdır

Reallıq budur ki, müharibənin başa çatmasından ötən müddət ərzində Azərbaycan sülhünə, qarşılıqlı olaraq Ermənistanla bir-birlərinin ərazi bütövlüyünü tanımaqla regionda sabitliyin bərqərar olması üçün konkret addımlar atır. Qalib komandan kimi İlham Əliyev həm Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında misli görünməmiş yenidənqurma layihələrinin həyata keçirib, həm də regionun Avrasiyanın mühüm nəqliyyat-tranzit xəttinə çevrilməsi üçün yeni əməkdaşlıq platformalarının yaradılması təşəbbüsləri ilə çıxış edir. Azərbaycan Prezidenti boyan edir ki, Ermənistanla sülh sazişinin bağlanması bölgədə sülhün təminatını şortləndirəcək və Zəngəzur dəhlizinin açılması ilə yaranacaq yeni imkanlar ilk növbədə bölgə ölkələrinin iqtisadiyyatına dividendlər qazandıracaq.

Bütün bunlar göstərir ki, İlham Əliyev sülh və əməkdaşlığa nail olmaq üçün postmüharibə dövründə regionla bağlı çətin geosiyasi maraqlar şəraitində diplomatik liderliyini, məharətini sərgiləməyə davam edir. Baş verən bütün proseslər təbii ki, beynəlxalq birlik tərəfindən də izlənilir və əsl reallıq təqdir edilir. Çünki beynəlxalq təşkilatların, böyük dövlətlərin əksəriyyəti Cənubi Qafqazda ilk növbədə təhlükəsizliyin təminatının vacibliyini vurğulayırlar.

Oktyabrın 10-da ABŞ Dövlət katibi Antoni Blinkenin Azərbaycan Prezidentinə zəng edərək son dövrlərdə keçirilmiş görüşləri davamlı sülh müqaviləsinə doğru müsbət addımlar kimi qiymətləndirməsi, bu xüsusda Cənəvrədə xarici işlər nazirləri və Praqada liderlər səviyyəsində keçirilmiş görüşlərin əhəmiyyətini vurğulaması da bunu bir daha təsdiqləyir.

Telefon söhbəti zamanı dövlət katibi həmçinin ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Çeyk Sallivanın təşəbbüsü ilə Ağ evdə Azərbaycan və Ermənistan nümayəndələri arasında keçiriləcək görüşün əhəmiyyətini qeyd edərək vurğulayıb ki, ABŞ Azərbaycan tərəfindən 17 erməni əsirini geri qaytarılmasını müsbət addım kimi dəyərləndirir və tərəflərin delimitasiyası, nəqliyyat xətlərinin açılması və itkin düşmüş şəxslərin tələyinin müəyyən edilməsi, həmçinin digər humanitar məsələlərin həllində dəstək göstərməyə hazırdır.

ABŞ davamlı sülh sazişi istiqamətində atılan addımları dəstəkləyir

Dövlət katibi eyni zamanda konkret vaxt çərçivəsində sülh müqaviləsi üzrə danışıqların aparılmasının əhəmiyyətini toxunub, Qarabağda yaşayan etnik erməni sakinlərin hüquqlarının və təhlükəsizliyinin təmin olunması üzrə müzakirələrini təqdir edib.

Xatırladaq ki, İlham Əliyev oktyabrın 6-da Praqada Azərbaycan televiziyası kanallarına müsahibəsində bu məsələyə bir daha aydınlıq gətirmişdi. Dövlət başçısı bildirmişdi ki, Qarabağda yaşayan ermənilər artıq Azərbaycan vətəndaşlarıdır və onların tələyinin, gələcək həyatının hər hansı bir ölkə ilə müzakirəsi qeyri-mümkündür, o cümlədən Ermənistanla. Bu, Azərbaycanın daxili işidir və ölkə vətəndaşları hansı hüquqlara malikdirlərsə, ermənilər də o hüquqlara malik olacaqlar. Hər halda əmin ola bilərlər ki, onların yaşayışı, Azərbaycan cəmiyyətinə inteqrasiya edilmiş yaşayışı indiki yaşayışdan qat-qat yaxşı olacaq.

Qarabağda erməni əhalinin həyatının necə qurulacağına gəlincə, İlham Əliyev bunun tam ayrı məsələ olduğunu dedi: "Biz xarici siyasət blokumuz çərçivəsində məsələləri intensivləşdirməyi, eləcə də Qarabağın erməni əhalisinin nümayəndələri ilə qeyri-formal əla-

qələri davam etdirməyi planlaşdırırıq. Deməliyəm ki, belə əlaqələr artıq müəyyən müddətdir ki, aparılır. Düşünürəm ki, bu, hələ Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında yaşayan əsas əhali ilə tam anlayışa gətirib çıxarmayacaq. Çünki Azərbaycan cəmiyyətinə inteqrasiyanın, sadəcə, başqa yolu yoxdur. Əgər kim hesab edərsə ki, onlara Azərbaycan vətəndaşı kimi yaşamaq lazımdır, fikrimcə, onlar peşman olmayacaqlar. Amma əgər bu, hansı səbəblərdən kimsə münasib deyilsə, onlar özləri üçün başqa yaşayış yeri seçə bilərlər".

Antoni Blinken həmçinin Azərbaycanda kütləvi məzarlıqın aşkar olunduğunu qeyd edib, bununla əlaqədar dövlət başçısına başsağlığı verib.

Prezident Birinci Qarabağ müharibəsindən sonra 3900-dən çox soydaşımızın itkin düşmüş şəxs hesab olunduğunu Blinkenin diqqətinə çatdırıb. Eyni zamanda Ermənistanın kütləvi məzarlıqların yeri barədə məlumat verməsinin vacibliyini qeyd edib.

İlham Əliyev ABŞ dövlət katibindən öz imkanlarından istifadə edərək bu məsələnin həlli-nə nail olunmasına kömək göstərməsinə xahiş edib. Dövlət başçısı deyib ki, Beynəlxalq Qızıl Xaç Komitəsində şahidlərin ifadələri və digər məlumatlar əsasında bəzi kütləvi məzarlıqların yerləri haqqında müəyyən məlumatlar var.

Əlavə edək ki, oktyabrın 6-da ABŞ-nin Azərbaycandakı səfirliyi Xocavənddəki kütləvi məzarlıqla bağlı sət reaksiya vermişdi. Səfirliyin məlumatında qeyd edilirdi ki, ABŞ qətlamları, vəhşiliklər barədə xəbərlərdən olduqca narahatdır və törədilən hər hansı vəhşiliyə görə məsuliyyət daşıyanlar cavab verməlidir. Sülh əldə etmək və yaraları sağaltmaq üçün məsuliyyət, öhdəlik lazımdır: "ABŞ Azərbaycan və Ermənistanın davamlı sülh sazişi istiqamətində atdığı addımları dəstəkləyir və problemlərin sülh yolu ilə həllinə kömək öhdəliyinə sadıqdır".

Bu ilin sonunadək sülh müqaviləsi imzalana bilər

Telefon söhbəti zamanı İlham Əliyev bir daha Cənəvrədə Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri arasında keçiriləcək birinci ikitərəfli görüşü müsbət qiymətləndirərək Praqada keçiriləcək görüş nəticəsində qəbul edilmiş bəyanatın sülh prosesinə töhfə verəcəyinə ümidvar olduğunu ifadə edib.

Prezident inandığını bildirdi ki, əgər Ermənistan siyası iradə nümayiş etdirsə, bu ilin sonunadək sülh müqaviləsi imzalana bilər. Dövlət başçısı eyni zamanda həm Antoni Blinkenin, həm də Çeyk Sallivanın təşəbbüsü ilə Azərbaycanla Ermənistan nümayəndələri arasında keçiriləcək görüşlərə toxunub, bunu silsələ doğru atılmış addımlar kimi qiymətləndirib.

Göründüyü kimi, ABŞ dövlət katibi telefon söhbəti zamanı sülh danışıqları prosesində nə "Dağlıq Qarabağ" münasibəti, nə də ATƏT-in sabiq Minsk qrupunun adlarını çəkib. Bu da bir daha göstərir ki, ABŞ yeni reallıqları təqdir edir və Azərbaycanın haqlı mövqeyini tam dəstəkləyir.

Ünvanıyətə, son 20 ildə Azərbaycan-ABŞ münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyub. Demokratları və ya respublikaları təmsil etmələrinə əsaslı olmayaraq, dünyanın fəvqəldövlətinə rəhbərlik etmiş prezidentlər və onların administrasiyaları Azərbaycanla münasibətlərə yüksək ehtiramla yanaşıblar. Rəsmi Vaşinqton ölkəmizi Cənubi Qafqazın lider dövləti kimi qəbul edərək həm regional, həm də global problemlərin həllində yaxın tərəfdaşı kimi yüksək qiymətləndirir.

Mövcud əlaqələrin getdikcə daha da dərinləşməsinə, şəxslənməsinə mühüm töhfə verən əsas amil isə iki ölkə prezidentlərinin qarşılıqlı səmimi münasibətləridir. ABŞ Prezidenti Co Baydenin bu ilin mart-aprel aylarında, yəni 4 ayda İlham Əliyevə ünvanladığı 3 məktub, Azərbaycan Prezidentinin 4 iyul ABŞ-nin Müstəqillik Günü münasibətilə Co Baydenə məktubu bunu bir daha təsdiqləyir. Bütün məktublarda prezidentlər əlaqələrin daha da inkişaf etdirilməsində maraqlı olduqlarını bildirməklə yanaşı, davamlı tərəfdaşlıq və əməkdaşlığa hər zaman sadıqdırlar.

Bütün bunlar bir daha təsdiqləyir ki, İlham Əliyevin Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin olunması istiqamətində müəyyənləşdirdiyi strategiya, yüyütdüyü diplomatiya və Ermənistanla aparıldığı danışıqlardakı dəyşizməz mövqeyi beynəlxalq birlik tərəfindən dəstəklənir və təqdir edilir.

Rəşad BAXŞƏLİYEV, "Azərbaycan"



Milli Məclisin iclasında

Milli Məclis Prezident İlham Əliyevin sülh danışıqlarındakı qətiyyətli mövqeyini dəstəkləyir

Oktyabrın 11-də Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib. Spiker Sahibə Qafarova əvvəlcə oktyabrın 5-dən 7-dək İndoneziyanın paytaxtı Cakarta şəhərində keçirilmiş "Böyük iyirmilik" (G20) Ölkələri Parlament Sədrlərinin VIII Sammiti barədə məlumat verib. Bildirib ki, o, bu tədbirə Milli Məclisin Sədri və Qoşulmama Hərəkatı Parlament Şöbəsinin sədri kimi xüsusi qonaq qismində dəvət olunmuşdu.

Milli Məclisin Sədri diqqətə çatdırıb ki, Azərbaycan "Böyük iyirmiliyin" parlament ölçüsündə keçirilən tədbirdə ilk dəfə təmsil olunurdu. Bu, Azərbaycana və Qoşulmama Hərəkatının yeni yaradılmış parlament qurumuna göstərilən diqqət və marağın ifadəsi kimi qiymətləndirilməlidir.

Sahibə Qafarova bildirib ki, o, sammit çərçivəsində keçirilən tədbirlərdə etdiyi 2 çıxışda, o cümlədən əsas mürəzzəci kimi çıxışında müasir dövrün çağırışları barədə fikirlərini bölüşüb, bu sahədə parlamentin əməkdaşlığı platformalarının oynaya biləcəyi mühüm rol qeyd edib.

Spiker həmin tədbirdə Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi irəli sürdüyü təşəbbüs əsasında yaradılmış Qoşulmama Hərəkatının Parlament Şöbəsi haqqında geniş məlumat verdiyini diqqətə çatdırıb. Sonra enerji təhlükəsizliyi mövzusunda həsr olunmuş sessiyada, o, enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətində Azərbaycanın əldə etdiyi nailiyyətlərdən danışdı. Həmçinin Azərbaycanın öz tərəfdaşlarının enerji təhlükəsizliyinin təmin olunmasında oynadığı rol, ölkəmizdə alternativ enerji mənbələrinin inkişaf etdirilməsi çərçivəsində görülən işləri qeyd etdi. İşğaldan azad edilmiş ərazilərimizin enerji təhlükəsizliyi məsələləri baxımından əhəmiyyətini vurğulayıb.

Daha sonra tədbirdə Milli Məclisin Sədri beynəlxalq miqyaslı problemlərin həllinə mane olan amillər, o cümlədən ikili standartlar və selektiv yanaşmalar barəsində danışdı. Xatırladı ki, Azərbaycan bu reallığı öz təcrübəsində yaşayıb. Spiker bildirib ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasının qotnamələrini, beynəlxalq hüququn norma və prinsiplərini öz gücü hesabına icra edərək torpaqların Ermənistan tərəfindən 30 illik işğalına son qoymuş, ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etmişdir.

Sədr 44 günlük müharibə başa çatdıqdan sonra postmünaqişə dövründə regionda uzunmüddətli sülh və sabitliyin təmin edilməsi istiqamətində Azərbaycanın göstərdiyi səylər barəsində də məlumat verib. Ermənistanın sülh prosesinə maneçilik törətmək cəhdləri, xüsusən 13 sentyabr təxribatı haqqında ətraflı danışdı.

Sammit çərçivəsində 7 rəsmi görüş keçirilib. İndoneziya Nümayəndələr Palatasının sədri Puan Maharani, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop, Birləşmiş Krallıq Parlamentinin İcra Məclisinin sədri Lindsai Hoyle, Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədri Saqr Qobaş, Namibiya Milli Şurasının sədri Lukas Sinimbo Muha, Cənubi Afrika Respublikası Milli Assambleyasının sədri Nosivive Mapisa-Nqakula, Ukrayna Ali Rəyasət Heyətinin sədri Olena Kondratiuk ilə rəsmi görüşlərdə dövlətlərarası münasibətlərin parlament ölçüsünün inkişafı yolu və qarşılıqlı maraqları barədə diqqətə çatdırıldı.

Qoşulmama Hərəkatının üzvü olan ölkələrin parlament təmsilçiləri ilə danışıqlarda həmin ölkələrin parlament üzvləri arasında qarşılıqlı əlaqə və əməkdaşlığın dərinləşdirilməsi, yeni yaradılmış Parlament Şöbəsinin fəaliyyəti, təşkilatın qarşısında duran vəzifələr haqqında fikir mübadiləsi aparılıb.



Spiker qeyd edib ki, bundan başqa 7 qeyri-rəsmi görüş keçirilib. O, bütün görüşlərdə 44 günlük Vətən müharibəsindən sonra Cənubi Qafqaz bölgəsində yaranmış vəziyyəti, işğaldan azad edilmiş bölgədə aparılan bərpa və quruculuq işləri, uzunmüddətli sülh və sabitliyin təmin edilməsi naminə Azərbaycanın göstərdiyi səylər, beynəlxalq vasitəçilərin köməyi ilə aparılan danışıqlarda Ermənistanın destruktiv mövqeyi, müharibədən sonra da minaları yerləşdirməkdə davam etməsi, hərbi təxribatlar törətməsi barədə həmsöhbətlərinə geniş məlumat verib.

Milli Məclisin Sədri çıxışının sonunda oktyabrın 10-da Milli Məclisdə Moldova Respublikasının Baş naziri Natalya Qavrilița ilə görüşündən də danışaraq bildirdi ki, söhbət zamanı Azərbaycanla Moldova arasında münasibətlərin səviyyəsində mömnunluq ifadə edildi, iki ölkə arasında dostluq və tərəfdaşlıq əlaqələrinin inkişafında parlamentlərin oynadığı rolun əhəmiyyətini vurğulandı.

Sonra iclasda cari məsələlərə bağlı müzakirələr aparılıb. Çıxış edən komitə sədrləri Musa Quliyev, Qənirə Paşayeva, Zahid Oruc, deputatlar Soltan Məmmədov, Sevil Mikayilova, Sahib Əliyev, Aydın Məmmədov, İltizam Yusifov, İlham Mirzəzadə, Aqil Abbas son vaxtlar gündəmdə olan aktual məsələlər barədə fikirlərini açıqlayıblar.

Deputatlar Prezident İlham Əliyevin oktyabrın 6-da Praqada keçirilmiş Avropa Siyasi Birliyinin Zirvə Toplantısının iclasında iştirakını yüksək qiymətləndiriblər. Praqada Prezident İlham Əliyevin Frans Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə dördtərəfli görüşünün ölkəmizin növbəti diplomatik uğuru olduğunu vurğulayıblar.

Bununla yanaşı, deputatlar bölgədə son vaxtlar baş verən proseslərin, o cümlədən Ermənistanın ölkəmizə qarşı genişmiqyaslı təxribatlarının Avropa məkanında bözi erməniparəst qüvvələr tərəfindən qeyri-obyektiv şəkildə təqdim edilməsindən təəssüfləndiklərini bildirdilər. Azərbaycanla qarşı nümayiş etdirilən bu qərəzli münasibəti pisləyiblər. Deputatlar bütün bunlara baxmayaraq, Azərbaycanın uğurlu daxili və xarici siyasət nəticəsində dünyada mövqeyinin möhkəmlənməsini xüsusi qeyd ediblər.

Sonra Sədr Sahibə Qafarova diqqətə çatdırıb ki, iclasın gündəliyinə 30 məsələ daxil edilib. Gündəliyin ilk 10 məsələsi müxtəlif beynəlxalq sənədlərin təsdiq edilməsi ilə bağlı qanun layihələridir.

İclasda "Ekstrasidiya haqqında" Avropa Konvensiyasına Dördüncü Əlavə Protokolun təsdiq edilməsi barədə, "İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyasının (İCIEC) Təsis Müqaviləsi"nin təsdiq edilməsi barədə, "İslam Ölkələrinin Standartları və Metrologiya İnstitutunun (SMIC) Əsasnaməsi"nin təsdiq edilməsi haqqında, "Azərbaycan Respublikası Hökuməti ilə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı - İCESCO arasında

Regional Ofisinin yerləşməsi haqqında" Sazişin təsdiq edilməsi barədə, "Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında hava əlaqəsi haqqında" Sazişin təsdiq edilməsi barədə, "Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında diplomatik nümayəndəliklərin, konsulluqların və daimi nümayəndəliklərin üzvlərini müşayiət edən şəxslər tərəfindən haqqı ödənilən ömək fəaliyyətinin həyata keçirilməsi haqqında Sazişin təsdiq edilməsi barədə qanun layihələri sənverməyə çıxararaq təsdiqlənib.

İclasda həmçinin "Azərbaycan Respublikası Hökuməti ilə Kamboca Krallığı Hökuməti arasında diplomatik pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında" Sazişin təsdiq edilməsi barədə, "Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi ilə Latviya Respublikasının Qida və Baytarlıq Xidməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında" Anlaşma Memorandumunun təsdiq edilməsi barədə, "Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsi (BEPS) layihəsində assosiativ üzv qismində İnküziv Çərçivə"yə qoşulmaq barədə Azərbaycan Respublikası ilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı arasında məktublara mübadiləsi formasında bağlanmış Razılaşmanın təsdiq edilməsi haqqında qanun layihələrinə də təsdiq edilib.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Soltan Məmmədov "Avropa Sosial Xartiyasının təsdiq edilməsi barədə", "Əlillərin hüquqları haqqında" Konvensiyaya qoşulmaq barəsində", "Əlillərin hüquqları haqqında" Konvensiyanın Fəkültativ Protokollarına qoşulmaq barəsində", "Dərəcəli əməkdaşların kor, görmə qüsuru və ya çap məhsullarını oxumaqla bağlı başqa əlilliyi olan şəxslər üçün əlçatanlığı asanlaşdırmağa dair Mərkəz Müqaviləsi"ni qoşulmaq haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini diqqətə çatdırıb. Qeyd olunub ki, layihədə sözügedən qanunlarda aydın, birmənalı və mahiyyəti üzrə ifadələrin işlədilməsi ilə bağlı dəyişikliklər təklif olunur.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin rəyi diqqətdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Anar Məmmədov "Dövlət rüsumu haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə dair məlumat verib. Bildirib ki, qanun layihəsi "Media haqqında" Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli Qanununun təbii təmin etmə məqsədilə hazırlanıb. Layihəyə əsasən "televiziya yayımı və regional radio yayımı" sözləri "yerüstü televiziya yayımı" və regional yerüstü radio yayımı" sözləri ilə əvəz edilib.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Milli Məclisin Sədri diqqətə çatdırıb ki, növbəti 17 məsələ birinci oxunuşda olan qanun layihələridir.

Sədrin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında (birinci oxunuş) və Cinayət-Prosesual Məcəlləsində dəyişiklik edilməsi haqqında (birinci oxunuş) qanun layihələrini təqdim edib. Diqqətə çatdırılıb ki, hər iki sənəd "Cinayət fəaliyyətindən ödənilən gəlirlərin leqallaşdırılmasına, axtarışına, həbsinə, müsadirəsinə və terrorçuluğun maliyyələşdirilməsinə dair" Avropa Şurası Konvensiyasının müəyyən maddələrini icrasına məqsədilə hazırlanıb. Təqdim olunan layihələrdə cinayətdən zərər çəkmiş şəxslərə kompensasiyanın ödənilməsi və əmlakın qanuni sahiblərinə qaytarılması prosedurları ilə bağlı məsələlərin həlli öz əksini tapıb.

Komitə sədri Siyavuş Novruzov və deputat Qüdrət Həsənzadə qeydlərini bildirdilər. Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul olub. Sonra parlamentin Müdafiə, təhlükəsizlik və korupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgorov Azərbaycan Respublikasının 1995-ci il 10 yanvar tarixli 947 nömrəli Qanunu ilə təsdiq edilmiş "Hərbi qulluqçuların dövlət vuruqları ziyanı görə maddi məsuliyyəti haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı məlumat verib. Bildirib ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ordu quruculuğu prosesi geniş şəkildə davam edir. Bu proses çərçivəsində həyata keçirilən Silahlı Qüvvələrin maddi-texniki bazasının gücləndirilməsi və döyüş hazırlığının yüksək səviyyədə saxlanılması üçün önəmli məsələlər dövlətin müdafiə sahəsindəki əsas prioritetlərindəndir. İstənilən hərbi əmlakın düzgün istismarı və saxlanılması dövlətə maddi ziyanın vurulmasını qarşısını almaq məqsədində xidmət edir.

Qeyd olunub ki, layihədə hərbi qulluqçuların və toplanış çağırılıb hərbi vəzifələrinin tərtibləri, hərbi xidmət öləyhinə olan inzibati xəta nəticəsində dövlətə vurulmuş ziyanı görə ödənilməmiş ziyanın bütün miqdarı həcmində maddi məsuliyyətə cəlb edilməsi nəzərdə tutulur. Cinayət və ya inzibati məsuliyyətə səbəb olmayan digər hərəkatlar nəticəsində vurulan ziyanı görə maddi məsuliyyətin hədəfləri isə müddətli hərbi xidmətdə olan hərbi qulluqçular və kursantlar üçün pul təminatının iki aylıq məbləğindən üç aylıq məbləğinə, qalan hərbi qulluqçular isə pul təminatının aylıq məbləğindən iki aylıq məbləğinə qaldırılıb. Sənəddə bir sıra təkmilləşdirmə xarakterli dəyişikliklər də nəzərdə tutulub.

Qanun layihəsi birinci oxunuşda qəbul edilib. Fasilədən sonra Milli Məclisin Sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, gündəliyin 15-ci və 16-cı məsələləri ölkə Prezidentinin bir məktubu ilə parlamento daxil olub və mahiyyətcə bir-birinə yaxın məsələlərdir.



İclasda Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında, "Hüquq şəxslərin dövlət qeydiyyatı və dövlət reystrini haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihələri də birinci oxunuşda müzakirə edilərək təsdiqlənib.

Sonra ölkə Prezidenti tərəfindən bir məktubla daxil olan və mahiyyətcə bir-birinə yaxın olan növbəti üç məsələyə baxılıb. Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzaev Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) barədə danışdı. Qeyd edilib ki, qanun layihəsi torpaq sahələrinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması ilə bağlı xidmətlərə görə xidmət haqlarının tutulmasının hüquqi əsaslarını müəyyən edən vahid informasiya sisteminin mövcudluğu, nəzərdə tutulan reystrin yeni forma, metod və prinsiplər əsasında aparılması baxımından zəruri hesab edilib.

Deputatlar Etibar Əliyev və Şahin İsmayilov məsələ ilə bağlı fikirlərini bildirdilər. Komitə sədri Ziyafət Əsgorov deputatların səsləndirdiyi bəzi məqamlara aydınlıq gətirib. Qanun layihəsi birinci oxunuşda qəbul olub.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Mahir Abbaszadə Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (birinci oxunuş) diqqətə çatdırıb. Bildirib ki, layihə əksizli və məcburi nişanlama ilə nişanlanma malların dövrüvissinin tənzimlənməsi, bu malların idxalı, istehsalı, satışı və dövrüvissinə vergi nəzarətinin təmin edilməsi məqsədilə hazırlanıb.

Qanun layihəsi birinci oxunuşda qəbul edilib. İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili isə "Daşınmaz əmlakın dövlət reystrini haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib. Layihəyə əsasən, qanuna 6.4-cü maddə əlavə edilir. Əlavəyə görə, daşınmaz əmlakın ilk və təkrar texniki inventarlaşdırılması, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi və başqasına keçməsi ilə bağlı daşınmaz əmlak barədə məlumatların yoxlanılması və dövlət reystrinə daxil edilməsi, daşınmaz əmlakın hüquq sahibi, təsviri və ünvanı barədə dövlət reystrində məlumatların verilməsi, sxematik ünvan planlarının tərtibi, hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu və verilməsi ilə bağlı mobil xidmətlərin göstərilməsi, torpaq kadastr məlumatları və çöl-ölcmə işlərinin nəticələri əsasında torpaq sahəsinə dair müxtəlif məlumatların verilməsi ilə bağlı göstərilən xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun müəyyən etdiyi məbləğdə xidmət haqları ödənilir.

Deputatlar Vüqar Bayramov və Arzu Nağıyev təqdim olunan məsələlərə dair bəzi sualları səsəndiriblər. Komitə sədri Tahir Rzaev deputatların suallarını cavablandıraraq sonra hər üç qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili "Qrant haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı məlumat verib. Bildirib ki,

dəyişikliklər qanunun 3-cü maddəsinin yeni 2-2-ci hissəsində qeyd olunan qrantların reystrinin aparılması qaydasını müəyyən edir. Dəyişikliklər əsasən, yuxarıda qeyd olunan maddə ilə müəyyən edilmiş qrantların reystrinin hansı qaydada aparılması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən müəyyən ediləcək. Dəyişiklik qrantların alınmasında şəffaflığın təmin edilməsi, bu sahədə müasir tələblərə cavab verən sistemin formalaşdırılması, qrantlar haqqında zəruri məlumatların əhatə edən vahid informasiya sisteminin mövcudluğu, nəzərdə tutulan reystrin yeni forma, metod və prinsiplər əsasında aparılması baxımından zəruri hesab edilib.

Deputatlar Etibar Əliyev və Şahin İsmayilov məsələ ilə bağlı fikirlərini bildirdilər. Komitə sədri Ziyafət Əsgorov deputatların səsləndirdiyi bəzi məqamlara aydınlıq gətirib. Qanun layihəsi birinci oxunuşda qəbul olub.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Mahir Abbaszadə Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (birinci oxunuş) diqqətə çatdırıb. Bildirib ki, layihə əksizli və məcburi nişanlama ilə nişanlanma malların dövrüvissinin tənzimlənməsi, bu malların idxalı, istehsalı, satışı və dövrüvissinə vergi nəzarətinin təmin edilməsi məqsədilə hazırlanıb.

Qanun layihəsi birinci oxunuşda qəbul edilib. İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili "Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında" qanun layihəsini (birinci oxunuş) təqdim edib. Bildirib ki, layihə ölkə Prezidenti tərəfindən Milli Məclisə daxil olub və bu sahənin tənzimlənməsi və inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Komitə sədri "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda mikro, kiçik və orta sahibkarlıq subyektləri üçün göstərilən hədəflərdən söhbət açdı və bu hədəflərə çatmaq üçün yeni qanunun önəmli rəhbərliyini bildirdi. Bildirilib ki, qanun 5 fəsil, 15 maddədən ibarətdir. Qanunun hazırlanmasında beynəlxalq təcrübədən istifadə olunub. Burada məqsəd əlverişli ekosistemin yaradılması, investisiya və innovasiyaların stimullaşdırılması, bazarlara çıxışa dəstək, ÜDM-də məşğulluğun qeyri-neft sektorunda KOB-ların payının daha da artırılmasında ibarətdir. Qanunun əsas istiqamətləri KOB-lara yerində müdafiə, optimal vergi siyasəti, prosedurların daha da sadələşdirilməsi, bilik və bacarıqların artırılması, maliyyə resurslarından çıxışın asanlaşdırılmasıdır.

Sənəd sənverməyə çıxarılaraq təsdiqlənib. İclasda "Büdcə sistemi haqqında", "İşsizlikdən sığorta haqqında" və "Hesablama Palatası haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş), "Sahibkarlıq fəaliyyəti haqqında" Azərbaycan Respublikası-

nın Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş), "Dövlət rüsumu haqqında" Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş), "Baytarlıq haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş), həmçinin Vergi Məcəlləsində, "Sosial sığorta haqqında", "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında", "Tibbi sığorta haqqında" və "Daşınmaz əmlakın yüklüklüyü haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi də (birinci oxunuş) təsdiqlənib.

Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı məlumat verib. Diqqətə çatdırılıb ki, layihədə dövlət idarəetməsinin təkmilləşdirilməsi məqsədilə yeni yaradılan dövlət orqanlarında vəzifə tutan dövlət qulluqçularının inzibati vəzifələrinin müvafiq təsnifatı aidyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar dəyişikliklər təklif olunur.

Qanun layihəsi birinci oxunuşda qəbul edilib. Sonra Milli Məclisin Sədri Sahibə Qafarova bildirdi ki, gündəliyin son iki məsələsi ikinci oxunuşda olan qanun layihələridir. Bu sənədlər ölkə Prezidenti tərəfindən bir məktubla parlamento daxil olub və mahiyyətcə bir-birinə yaxındırlar.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri müavini Əli Məsimli "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) diqqətə çatdırıb. Bildirib ki, qanun layihəsində icbari sığortalanma prosesinin sadələşdirilməsi və sığorta risklərinin düzgün qiymətləndirilməsi məqsədilə İcbari Sığorta Bürosunun elektron informasiya sistemi ilə müvafiq dövlət orqanlarının elektron informasiya sistemlərinin inteqrasiyası, bütün icbari sığorta müqavilələrinin bağlanılmasının və sığorta hadisələrinin təsdiq edən sənədlərin elektron formada təmin edilməsi nəzərdə tutulub.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov "Yol hərəkəti haqqında", "Notariat haqqında" və "Daşınmaz əmlakın dövlət reystrini haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edib. Qeyd edilib ki, bu qanun layihəsi də İcbari Sığorta Bürosunun elektron informasiya sistemi ilə müvafiq dövlət orqanlarının elektron informasiya sistemlərinin inteqrasiyasını nəzərdə tutur.

Deputat Əli Məsimli İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu məsələyə dair müsbət rəyini açıqlayıb. Deputat Razi Nurullayev, Rüfət Quliyev, İltizam Yusifov, Rəşad Mahmudov bu iki sənəddə bağlı fikirlərini və qeydlərini səsləndiriblər.

Müzakirələrdən sonra qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Rəşad BAXSƏLİYEV, Nəzrin QARDAŞXANOVA, "Azərbaycan"



Azərbaycan Gimnastika Federasiyasının (AGF) vitse-prezidenti Altay Həsənov qurumun yenidən qurulmasının 20 illiyi ilə bağlı federasiyanın Mətbuat xidmətinə müsahibə verib.

AZƏRTAC həmin müsahibəni təqdim edir:

- Altay müəllim, oktyabrın 7-də AGF-in yenidən qurulmasının 20 illiyi tamam oldu. AGF 20 il ərzində çox çətin və mosuliyətli yol qət edib. Bu yola başlandıqda gimnastikanın ölkədə bu dərəcəyə seviləcəyini, populyar olacağını gözləyirdinizmi?

2002-ci ildə AGF ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın federasiyaya prezident seçilməsi ilə yenidən quruldu. Biz demək olar ki, sıfırdan başladığımız. Düzü, sovet dönəmində bədii gimnastika, idman gimnastikası və akrobatika gimnastikası, tamblinq ölkəmizdə mövcud olub. Lakin beynəlxalq gimnastika aləmində bizim öz sözlümüzü deməyə hələ çox vaxt idi. Bəli, müstəqilliyi bərpa etdikdən sonra gimnastikanın dirçəlişi məhz 2002-ci ildə federasiyanın yenidən qurulduğu vaxtdan başladı. Sözsüz ki, biz bu yola çıxanda qarşımıza müəyyən hədəflər qoymuşduq. Məqsədlərimizə doğru addımladığımız müəyyən çətinliklərin olacağına bilirdik. Məsələyə real yanaşmaq, məsuliyyəti hiss edirdik. Nəticədə bu gün ölkəmizdə gimnastikanın 9 növü inkişaf etdirilir. Çoxsaylı beynəlxalq yarışlara yüksək səviyyədə əsahibliyi edirik. Həm beynəlxalq arenada idmançılarımız uğurlar qazanır, həm də federasiya nümayəndələrimiz beynəlxalq qurumlara seçilir. Həqiqətən bu 20 ildə böyük yol keçmişik və bu gün biz böyük təcrübəyə malik federasiya kimi 20 illik yubileymizi qeyd edirik.

- Müxtəlif vaxtlarda gimnastika növləri üzrə yığma komandaların heyətinə legionerlər cəlb edilib. Necə düşünürsünüz, uğurlu "ulduzlar"ın millidə yer almaqları idmançılarımızın hazırlığına necə təsir göstərir?

- Bu gün artıq təkə futbol klublarında deyil, müxtəlif idman növləri üzrə yığma komandaların tərkibində legionerlərin çıxışı ilə kimisə təəccübləndirmək mümkün deyil. Bəli, hər hansı bir idman növü yeni inkişaf etməyə başlayanda legionerlərlə əməkdaşlıq əvəlcə beynəlxalq yarışlarda iştirak təcrübəsi qazandırır. Daha sonra isə bu təcrübə yerli idmançılarımızın hazırlığında istifadə olunur. Xatırlatmaq istəyirəm ki, 2002-2003-cü illərdə

kişif etdirilir. Bunlardan 4-ü Olimpiya (bədii gimnastika, kişi və qadın idman gimnastikası, batut gimnastikası), 4-ü qeyri-Olimpiya (akrobatika, aerobika, parkur, TeamGym), biri isə qeyri-yarış növü olan gimnastika hamı üçün növdür. Qeyd edim ki, 8 gimnastika növü Beynəlxalq Gimnastika Federasiyasına, TeamGym isə Avropa Gimnastikasına aiddir. Belə ki, biz hər iki quruma daxil olan bütün gimnastika növlərini inkişaf etdiririk.

Bugünkü nailiyyətlərimiz AGF-nin prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə düzgün və vaxtında verilməmiş qərarlar və güclü strategiya sayəsində əldə olunub. Uğurların sirri həm də yeniliklərə açıq olmağımızla bağlıdır.

nəlxalq yarışlarda medallar qazanırlar. Parkur və TeamGym isə bizim üçün çox yeni növlərdir.

Gimnastikaya marağın artması ölkəmizdə gimnastika növləri üzrə keçirilən irimiyaslı beynəlxalq yarışlar da token verir. Əgər 2002-ci ildən 2016-cı ilədək ölkəmizdə yalnız bədii gimnastika üzrə yarışlar təşkil olunurdusa, 2016-cı ildən etibarən hər il 4 Olimpiya növü üzrə dünya kubokunun mərhələ yarışları keçirilir. Bədii gimnastika ilə yanaşı, batut gimnastikası, akrobatika və aerobika gimnastikası üzrə Avropa və dünya çempionatları, o cümlədən dünya yaş qrupları yarışları təşkil olunub.

Gimnastikanı digər idman növlərindən fərqləndirən cəhətlərdən biri də gimnastika hamı üçün növdür. Çünki burada yaş məhdudiyyəti yoxdur. Xüsusi fiziki bacarıq tələb olunmur. Bu növ Avropa ölkələrində çox populyardır. On minlərlə insan bu növ üzrə keçirilən beynəlxalq tədbirlərə qatılır. Bu tədbirlər fəal tamaşaçıların iştirakı ilə böyük bir gimnastika bayramına çevrilir.

Bilirsiniz ki, hazırda gimnastika daxil olmaqla, müxtəlif idman növlərinin inkişafı, əhəlinin sağlamlıq həyatına əlverişli təsiri, idmanda kütülviliyin artırılması,

ya Oyunlarına vəsiqə qazanan ilk 5-liyə düşə bildilər. 2022-ci ildə qrup hərəkətləri komandamız Bakıda keçirilən dünya kuboku yarışında qızıl, İsraildə keçirilən Avropa çempionatında 3 bürünc, V İslam Həmrəyliyi Oyunlarında (Türkiyə) isə 2 qızıl və 1 gümüş medal qazandı. Təmsilçilərimiz ən böyük uğura bu ilin sentyabrında Bolqarıstanın paytaxtı Sofiyada keçirilən dünya çempionatında imza etdi. Komandamızın bu yarışda əldə etdiyi bürünc medal Azərbaycanın gimnastika tarixində dünya çempionatında qrup hərəkətləri üzrə qazanılan ilk medal oldu.

Təbii ki, növbəti hədəf Paris Olimpiadasına lisenziya qazanmaq olacaqdır. Gimnastlar 2023-cü ilin dünya çempionatında lisenziya əldə etmək üçün mübarizə aparacaqdır. Son lisenziya şansı isə 2024-cü ilin Avropa çempionatıdır. Demək olar ki, komandamız gəncdir. Ümid edirəm ki, digər idman növlərində də komanda yarışlarında uğurlarımız olacaqdır. Bədii gimnastikamızın uğurları göstərir ki, bu mümkündür. Ümumiyyətlə, komanda işi böyük bir qüvvədir. Gənclərin cəlb olunduğu komanda isə daha güclüdür. Bu, təkə yarış meydançasında deyil, yarışların təşkilində də belədir.

Təəssüf ki, idmanda hər zaman zədə təhlükəsi var. Bu, təkə gimnastikada deyil. Zədələnmə təhlükəsi bütün idman növlərində mövcuddur. Bir sıra səbəblər idmanda ciddi xəsarətlərə səbəb olur - bəzən idmançı səhv edir, bəzən məşqçinin nəzərindən nə isə qaçır, bəzən onlar öz gücünü düzgün dəyərləndirməyərək təhlükəli element icra etmək qərarına gəlirlər. Bəzən isə bu, sadəcə bədbəxt hadisə nəticəsində baş verir. Düşünürəm ki, bir çox tamaşaçılar Avropa Oyunları zamanı batut yarışlarında bir idmançının batudan yıxılma təhlükəsi ilə üzləşdiyini və könüllü müzini necə tez reaksiya verdiyini xatırlayırlar. Qadın idman gimnastikasında isə yüksək risk baxımından bəzi elementlərin yerinə yetirilməsi qadağan edilmişdir. Təbii ki, kim qəzalardan sığortalanmayıb, amma təhlükəsizlik tədbirlərinə laqeyd yanaşmamaq vacibdir.

- Azərbaycan gimnastika ilə beynəlxalq yarışlarda iştirak etmək üçün deyil, özünə məşğul olmaq imkanı varmı?

- Əlbəttə, var. Biz kütülvə idmana böyük diqqət yetiririk. Həmişə məlumdur ki, idmanla məşğul olan hər bir şəxs bu sahəni peşəkər şəkildə sonadək davam etdirmir. Bəziləri fiziki göstəriciləri uyğun

Beynəlxalq Gimnastika Federasiyası tərəfindən fərqlənən 10 federasiyanın sırasına daxil olub, 6 ildən üçüncü isə bu siyahıya liderlik edib. Gələcək üçün hansı hədəflər var?

Təbii ki, federasiyamızın rəhbərliyi tərəfindən düzgün qurulmuş işlərin nəticəsidir ki, biz 20 il ərzində daim inkişaf edərək bu səviyyəyə çatmışıq. Artıq qeyd etdiyimiz uğurlarla yanaşı, 2014-cü ildə Milli Gimnastika Arenasının istifadəyə verilməsi bizim üçün yeni inkişaf mərhələsinə yol açdı. Buna dəstək isə ilk Avropa Oyunlarına Azərbaycanın əsahibliyi etməsi və 6 gimnastika növünün məhz bu Oyunların proqramına daxil edilməsi oldu. İdmançılarımızın yarış meydançasında, federasiya nümayəndələrinin beynəlxalq gimnastika aləmində nüfuzu var. Bizim müvafiq Avropa Gimnastikası (Förd Qayıbov Avropa Gimnastikasının prezidentidir) və Beynəlxalq Gimnastika Federasiyasında (Natalya Bulanova - bədii gimnastika üzrə Texniki Komitənin üzvü; Siyana Vasilyeva - bədii gimnastika üzrə atletlərin nümayəndəsidir) məsul vəzifələrə sahibdirlər. Məşqçilərimiz və xoreoqraflarımız ustad dərəcəli və müxtəlif ölkələrdə dəvət olunurlar. Hakimləri-

gimnastika bölməsinə sadəcə gələ biləyrik. Ola bilsin ki, bunlarla əlaqədar yeniyetmə yaş qruplarının yarışlarında hələ də "boşluqlarımız" olacaqdır. Məlum olduğu kimi, koronavirus bütün dünyanı bürüdü və belə problemlərlə təkə biz üzlaşmadıq. Onu da xatırlatmaq istəyirəm ki, məhz ciddi karantin dövründə federasiyamız öz sayında vətəndaşlarımızın təcrübə olunduğu dövrlərdə də ev şəraitində formada qalmalarına kömək etmək üçün gimnastika hamı üçün növü çərçivəsində federasiyanın sosial şəbəkədəki sahifələrində onlayn gimnastika məşğulolmaları təşkil etdik. Sevindirici haldır ki, dünya tədricən koronavirus pandemiyasından çıxır. Ümid edirəm ki, bütün bunlar arxada qaldı.

- Hazırda respublikamızın müxtəlif bölgələrində gimnastika bölmələri fəaliyyət göstərir. Bakıdan kənarada olan natiçələr - gimnastikaya olan marağ Sizi razı salırmı?

- Hazırda Azərbaycanın 26 bölgəsində gimnastika növləri üzrə bölmələr fəaliyyət göstərir. Bildiyiniz kimi, ölkəmizdə bədii gimnastikaya daha böyük maraq var. Lakin biz istəyirik ki, digər gimnastika növlərində də bölgələrdə inkişaf etsin. Hədəflərimizdən biri də odur ki, gimnastikaya növbəti qızlarımız, həmçinin oğlanlarımız da marağ göstərsin. Qeyd edim ki, bölgələrdə boya-başa çatan uşaqlar gözəl təbii bəzi böyükləri üçün daha güclü olurlar. Belə gənclərimizin güc tələb edən idman gimnastikası növünə cəlb edilməsi məqsəduyğundur. Bozi insanlar düşüncülər ki, gimnastika güc tələb etmir. Amma bu, belə deyil. Məhz bu gimnastika növü oğlanlarda güclü bədən quruluşunun formalaşmasına imkan yaradır. Mən ümid edirəm ki, növbəti illərdə biz gimnastikanın digər növlərinin də daha çox inkişaf etməsinə nail olacağıq.

- Altay müəllim, legioner idmançılardan danışdıq. Bəs müvafiq nəyə, bu gün yerli kadrların sayı sizi qane edirmi?

- İstər idmançılar, istərsə də məşqçilər arasında kifayət qədər yerli kadrlarımız var. Qeyd etdiyim kimi, əvvəllər legionerlərin iştirak etdiyi beynəlxalq yarışlarda indiki Azərbaycanlı yetimlərlə ölkəmizi təmsil edir. Hətta onların arasında bölgələrdən də idmançılar var. Tokioda keçirilən son Olimpiya Oyunlarında Misir yığmasına yerli məşqçimiz rəhbərlik edirdi. Bu, Azərbaycan milli məşqçilik məktəbinin təcrübəsindən xəbər verir. Hazırda yerli kadrlarımız həm Bakıda, həm də Azərbaycanın bölgələrində işləyirlər. Biz isə bölgələrdə gimnastikanın inkişafı fonunda qarşımıza yeni vəzifə qoymuşuq. Hələ ki, Bakıdan gimnastlar məşqçi kimi rayonlara gedirlər. Amma gələcəkdə Azərbaycanın bölgələrində yerli məşqçilər korpusu fəaliyyət göstərəcəkdir. Artıq namizədlər var. Düşünürəm ki, mənzərə tezliklə əsaslı şəkildə dəyişəcəkdir. Bədii gimnastikada yaxşı kadrlar potensialımız var. Gimnastikanın başqa növlərində də tətbiq edilə biləcəyimiz təcrübə mövcuddur. Sadəcə olaraq, milli məktəbin yaradılması fərdi idmançının yetişdirilməsindən daha çox vaxt və səy tələb edir.

- Futboldan güləşə qədər əksər idman növlərinin təməl prinsipi gimnastika elementləri dayanır. Gimnastika ilə məşğul olan insan gələcəkdə istənilən növdə uğur qazana bilər. Elə AGF-nin şüarı da belədir: "İdman gimnastikadan başlayır". Bununla bağlı fikirlərinizi bildirmək istəyirik.

- Bu şüarı biz uzun illərdir ki, istifadə edirik. Bu fikirlər həm yerli, həm də beynəlxalq müvafiq rəhbərlərlə razılaşdırılır. Bəli ki, hər idman növündə isə hərəkətləri var. İsinmə hərəkətlərində və məşq prosesində gimnastika elementlərindən istifadə olunur. Elə bir idmançı deyil ki, gimnastikanın təməl elementlərini icra etməsin. Bütün bunlar bir daha təsdiq edir ki, idman gimnastikadan başlayır.

Bu 20 illik inkişafını qeyd edən federasiyamız "İdman gimnastikadan başlayır" şüarı ilə Azərbaycanın idman növlərini də birlişdirmiş oldu. Düşünürəm ki, ölkəmizdə fəaliyyət göstərən idman federasiyalarının sağlamlıq gənclərimizin sayının çoxalması və idmandan kütülviliyə nail olmasında rolu böyükdür.

Mən çox istəyirəm ki, Azərbaycan ailələrində böyüyən gənclər idmanla məşğul olsunlar, həm fiziki, həm də mədəni cəhətdən sağlamlıq olsunlar.

Altay HƏSƏNOV: "Bu gün biz böyük təcrübəyə malik federasiya kimi 20 illik yubileymizi qeyd edirik"



Bildiyiniz kimi, müasir dövrdə inkişaf çox sürətlə gedir. İdmanın təqdimatında da bir çox yeniliklər var. Qeyd etmək lazımdır ki, hazırda inkişaf etmiş müasir texnologiyaların da idmana böyük təsiri var. Biz açıq fikirlə bütün bu texnologiyaların istifadə olunmasından, həmçinin innovativ ideyalarından çəkinmirik. Gələcək isə gənclərimizindir. Odur ki, biz dəm gənclərimizi öz fəaliyyətimizə cəlb edirik. Düşünürəm ki, bütün bunlar bizə yubiley nişanımız məhz "20 il inkişafda" andırmağa imkan verir.

- İllər öncə Azərbaycanda bir çox valideyn övladlarından birinin döyüş növləri ilə məşğul olmasında maraqlı idi. Hazırda isə valideynlər həm oğlan, həm də qızlarını gimnastikaya yazdırmağa həvəs göstərir. Bu isə onu göstərir ki, federasiya qarşısına qoyduğu məqsədlərdən birinə - kütülviliyə nail olub.

- Hamımız bilirik ki, gimnastika Azərbaycanda ənənəvi idman növü deyil. 20 il ərzində bizim ən böyük məqsədlərimizdən biri ölkəmizdə bu ənənənin yaradılması, əhəlinin gimnastikaya marağının artırılması olub. Gimnastikanın populyarlaşdırılması gimnastikamızın beynəlxalq arenadakı uğurları böyük rol oynayıb. 2004-cü (Afina-2004) ildən etibarən gimnastikamız Olimpiya Oyunlarının bədii gimnastika üzrə gənclər yaş kateqoriyasında finala yüksəldi. Legionerlərlə əməkdaşlıq beynəlxalq təcrübə əsasında milli idman məktəbinin inkişaf etdirilməsi baxımından çox yaxşı üsuldur. Sadəcə bu üsuldən səmərəli və düzgün şəkildə istifadə etmək lazımdır.

- AGF 20 il öncə gimnastikanın yalnız 3 (bədii gimnastika, kişilə idman gimnastikası, akrobatika gimnastikası) növünü inkişaf etdirməyə başladı. Hazırda isə 9 növ inkişaf etdirilir. Sizcə əldə olunan uğurların sirri nədədir?

- Bəli, qeyd etdiyim kimi, bu gün ölkəmizdə gimnastikanın 9 növü in-



Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin diqqətindədir. Düşünürəm ki, digər tədbirlərimizlə yanaşı, gimnastika hamı üçün növünün ölkəmizdə daha da inkişaf etdirilməsi kütülviliyin artırılmasına böyük töhfəsini verə bilər.

- Müstəqil Azərbaycan tarixində Olimpiya Oyunlarında komanda növlərində təmsil olunduğumuz yeganə idman növü gimnastikadır. Son olaraq Tokio Olimpiadasında da qrup hərəkətləri komandamız çıxış etdi. Növbəti hədəf yəqin ki, Paris Olimpiadasına lisenziya qazanmaq olacaqdır.

- Bəli, hazırda Azərbaycanda Olimpiya növləri üzrə komanda yarışlarında uğur qazanan bədii gimnastikadır. Qrup hərəkətləri komandamızın doğma divarlar arasında, Milli Gimnastika Arenasında böyük töhfəsini verə bilər.

- Bəlkə də ünvanlanan sual çox sadə səslənəcək, maraqlıdır, gimnastikada zədə riski nə qədərdir? Yelena Muxinanın və digər idmançıların faciəvi taleyini çoxları bilir.

olmadığına görə, bəziləri idman göstəricilərinə görə, deyək ki, böyük uğurlar qazanmış, kim isə, sadəcə olaraq həyatını idmana həsr etmək istəmiş. Ancaq uşaqlıq yaşlarında bədənini idarə etməyi öyrənmək, gimnastika üzrə bacarıqlara sahib olmaq hər kəsə lazımdır.

Ən vacibi odur ki, biz gimnastika bölmələrini və ayrıca gimnastika hamı üçün növünü inkişaf etdiririk. Buraya istənilən yaşda və istənilən fiziki hazırlıqlı insan məşq etmək üçün müraciət edə bilər. Ötən il bu növün həvəskarlarından ibarət bir qrupumuz "Qızıl Yaş" gimnastika festivalında iştirak etdi.

Yeni "qızıl dövr" deyində 50 və yuxarı yaşlı insanlar nəzərdə tutulur. Onlar hazırlıqları çıxış proqramlarını beynəlxalq yarışlarda təqdim etdilər. Yeni özünlük üçün gimnastika ilə məşğul olmaq imkanı təkə uşaqlar üçün deyil, hər kəs üçün mövcuddur.

- 20 il ərzində AGF həm də dünyada milli gimnastika federasiyaları arasında ən yaxşı olaraq fərqləndi. Altı il ardıcıl olaraq

miz Avropa Gimnastikası və Beynəlxalq Gimnastika Federasiyası tərəfindən dünya və Avropa çempionatları, həmçinin digər mötəbər yarışlarda hakimlik etmək üçün dəvət olunurlar. Nəticədə bu gün biz fərqlənən federasiyaların siyahısında yığma komandamızın iştirakı ilə ölkəmizdə hədəflərimiz isə əldə etdiklərimizi qoruyub saxlamaq, gimnastikanın inkişafında günün növbini tutmaq, yeniliklərdən çəkinməmək və gimnastikanın ölkəmizdə daha da inkişaf etməsinə can atmaqdır.

- 2020-ci ildə koronavirus pandemiyası dünyanı bürüdü. Azərbaycan Gimnastika Federasiyası hansı çətinliklər və problemlərlə üzləşdi? Onların öhdəsindən gəlmək nə dərəcədə mümkün oldu?

- Koronavirus insanları bir sıra hadisə və layihələrə "fasilə verməyə" məcbur etdi. Bir çox yarışlar ləğv edildi və ya təxirə salındı. Hətta Tokio Olimpiadası bir il sonraya keçirildi. İdman zalları bağlandı. Məşq rejimi birdən-birə pozuldu. Başqa ölkələrin idmançıları da bu problemlərlə üzləşməsi əlbəttə ki, təsəlliverici deyildi. İdmana yeni başlayanlar baza elementlərini onlayn məşqlər vasitəsilə çətin də olsa, haradasa yerinə yetirə bildilər. Lakin təcrübəli idmançılar üçün daha çətin idi. Açıq havada məşq etməyə icazə verilmədi yığma komandalarımızın idmançıları Milli Gimnastika Arenasının ərazisindəki parkda məşqlərini bərpa etdilər. Olimpiya Oyunları və Avropa çempionatlarına hazırlanan idmançılarımız müəyyən müddət ərzində karantin qaydaları çərçivəsində qapalı şəkildə Milli Gimnastika Arenasında məşq ediblər.

Bəli bir problem də yaranmışdı. Uşaqlar, adətən, 4-5 yaşından gimnastika ilə məşğul olmağa başlayırlar. İdman infrastrukturunu sadəcə bir il yarım və ya iki il işləməyib, bu o deməkdir ki, uşaqlar



Tarixin ən güdrətli Azərbaycanının və möhtəşəm Zəfərin müəllifi



Sanlı tariximizin Zəfər günlərinin ikinci ildönümünü yaşayırıq. Müstəqilliyin bərpasından sonrakı qısa zaman ərzində Cənubi Qafqazın ən güclü, ən güdrətli dövlətinə çevrilən Azərbaycan İkinci Qarabağ müharibəsindəki möhtəşəm qələbəsi ilə ikiözlü münəqqışa, otuzillik işğala son qoydu.

Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin müdrik hərbi strategiyası əsasında Vətən müharibəsində qazanılan şanlı Zəfər Azərbaycan tarixinin ən möhtəşəm səhifələrindən biri olmaqla yanaşı, dünya hər salnaməsinə də dərin iz qoydu. Bu hərbi nailiyyət Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin edilməsi, bölgənin inkişafı üçün həlledici amilə çevrildi, həmçinin yeni və daha effektiv hərbi, siyasi, iqtisadi və ticarət konfiqurasiyasının formalaşmasına, yeni nəqliyyat kommunikasiyalarının açılmasına, region ölkələri və xalqları arasında sağlam əməkdaşlıq mühitinin yaranmasına, inkişafına istiqamət verdi.

Qarabağ və Şərqi Zəngəzurun yol-nəqliyyat infrastrukturunu yenidən qururlar

Müzəffər Ali Baş Komandan İlham Əliyev "dəmir yumruq"la 44 günə düşməndən azad etdiyi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarını indiki demir iradə ilə yenidən qurur. Bu isə tarixinin ən güdrətli Azərbaycanın iqtisadi qüdrətinin göstəricisidir desək, yanılmazdır.

Artıq 2 ildir ki, erməni faşizminin 30 il ərzində xarabalığa çevirdiyi torpaqlarımızda aparılan bərpa və yenidənqurma prosesi illərlə yağmalanıb dağıdılan, viran qoyulan yurd yerlərimizə yeni nəfəs gətirib. Əlbəttə ki, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması istiqamətində atılan ilk addımlardan biri möhtəşəm yeni yolların çəkilişinə başlanmasındır. Çünki yollar olmadan normal sosial və iqtisadi sistem qurmaq mümkün deyildir.

Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərin bərpası proqramı çərçivəsində burada müasir yol-nəqliyyat infrastrukturunun qurulmasını qarşımızda əsas prioritetlərdən biri kimi müəyyənləşdirib. Çünki müasir yol-nəqliyyat infrastrukturunu olmadan həmin ərazilərə soydaşlarımızın geri qayıtlarını təmin etmək, burada iqtisadi fəallığa nail olmaq, ölkənin digər bölgələri ilə əlaqələri qurmaq, iqtisadi reintegrasiya məsələlərini həll etmək mümkün deyil.

Bununla yanaşı, işğaldan azad olunan ərazilərin turizm potensialı da kifayət qədər böyükdür. Həmin potensialdan bəhrələnmək üçün isə ilk növbədə müasir yollar olmalıdır. Bu səbəbdən də dövlətin işğaldan azad olunmuş ərazilərimizin yol-nəqliyyat infrastrukturunu ilə bağlı layihələri kifayət qədər genişdir.

Prezident İlham Əliyevin tapşırığı və göstərişlərinə əsasən, hazırda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında heç vaxt yolu olmayan yerlərdə də asfalt yol çəkilir. Təkcə ötən il 700 kilometrə yaxın yol inşa edilib. Xüsusi olaraq vurğulanımdır ki, işğaldan azad edilmiş ərazilərdə yol-nəqliyyat infrastrukturunu yaradırlarkən ən müasir standartlar tətbiq olunur. Digər bir mühüm amil olandır ibarətdir ki, yeni yolların çəkilməsində əsasən yerli materiallardan istifadə edilir. Cəmi 2 il əvvəlki vəziyyətlə hazırkı mərhələni müqayisə etdikdə dünyada bu sürət və keyfiyyətdə görülən işlərə rast gəlmək mümkün deyil. Azərbaycan dövləti yalnız öz gücünə, heç bir beynəlxalq maliyyə qurumundan yardım almıdan işğaldan azad olunan ərazilərdə ən müasir standartlara uyğun yol-nəqliyyat infrastrukturunu yaradır.

Ümumiyyətlə, son illər ölkəmizdə mükəmməl nəqliyyat infrastrukturunu formalaşdırıb. Bütün bunlar beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. Davos Ümumdünya İqtisadi Forumunun hesabatına əsasən, Azərbaycan yollarının keyfiyyətinə görə Asiyada 10-cu, dünyada 24-cü, MDB-də isə birinci yerdədir.

Bu il sentyabr ayının 16-da Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin sammitindəki çıxışında Prezident İlham Əliyev vurğulamışdır ki, son 20 ildə Azərbaycanda 19 min kilometr avtomobil yolu istifadəyə verilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsindəki qələbədən sonra Azərbaycan işğaldan



Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzurdə dünyanın ən modern yol-nəqliyyat infrastruktur layihələrini reallaşdırır



Böyük qələbənin möhtəşəm yolları



azad edilmiş ərazilərdə minlərlə kilometr avtomobil yolu çəkilir.

Yeni yollar işğaldan azad edilən məntəqələrin sosial-iqtisadi inkişafında mühüm rol oynayır

Prezident İlham Əliyevin göstərişi və tapşırıqları, imzaladığı fərman və sərəncamlara uyğun olaraq Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən hazırda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında inşa edilən 13 avtomobil yolunda



sürətli işlər gedir. Həmçinin Laçın Beynəlxalq Hava Limanının tikintisi ilə əlaqədar qazma-partlatma və torpaq işlərinin yerinə yetirilməsi davam etdirilir.

Qeyd edək ki, Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən artıq 3 avtomobil yolunun tikintisi başa çatdırılıb. Tikintisi başa çatdırılan ilk layihələr Törtər-Suqovuşan-Taalış avtomobil yolu (28.5 km, 2 hərəkət zolaqlı), Zəfər yolu (101 km, 2 hərəkət zolaqlı) və Laçın şəhərinə daxil olmayan yeni alternativ avtomobil (32 km, 2 hərəkət zolaqlı) yollarıdır.

Azad olunmuş ərazilərdə həyata keçirilən ilk yol-infrastruktur layihəsi Törtər rayonunun Suqovuşan qəsəbəsinə və Taliş kəndinə gedən yolların bərpası oldu. Suqovuşan kəndi Azərbaycan Ordusunun hərəkatı keçirdiyi uğurlu əks-hücum əməliyyatı nəticəsində 2020-ci il oktyabrın 3-də işğaldan azad edildi və Prezident İlham Əliyevin tapşırığı ilə hələ döyüşlərin davam etdiyi vaxtda yolun çəkilişi başlandı. Suqovuşan və Talişin azad olunduğu gündən birinci ildönümündə - 2021-ci il oktyabrın 3-də Prezident İlham Əliyevin iştirakı ilə bu istiqamətlərdə

çəkilən avtomobil yollarının açılış mərasimi oldu.

Qeyd edək ki, Suqovuşan qəsəbəsinə və Taliş kəndinə gedən avtomobil yolları uzun müddət düşmənlə tapdağı altında olduğundan tamamilə sızandan çıxış və dağılmışdır. Bu səbəbdən də yollarda aparılan tikinti işləri inşaat norma və qaydalarının tələblərinə uyğun yüksək keyfiyyətlə həyata keçirilib. Yolboya layihə üzrə avtomobil yollarına inşaat işləri normal təşkilat üçün digər zəruri infrastruktur yaradılıb. Söz düşmüşkən onu da qeyd edim ki, Suqovuşan qəsəbəsinə və Taliş kəndinə gedən avtomobil yolları ötən əsrin 70-ci illərində Suqovuşan su anbarının tikintisi ilə əlaqədar Ulu Öndər Heydər Əliyevin tapşırığına əsasən inşa edilmişdir.

Çox mühüm əhəmiyyət daşıyan yollardan biri, əlbəttə ki, Ali Baş Komandan İlham Əliyevin Zəfər yolu adlandırıldığı Füzuli-Şuşa yoludur. Bu, qalib Azərbaycan Ordusunun ölkəmizin mədəniyyət paytaxtı Şuşa şəhərinə mənfi düşməndən azad edərək istifadə etdiyi çıxır-yolun bərpasıdır. Məqsədlə salınan yoldur. Yolun tikinti işləri



cəmi 10 ay ərzində həyata keçirilib. Bu səbəbdən deyə bilərik ki, nainki regionda, hətta yol tikintisi tarixində belə genişmiqyaslı, qısa müddət ərzində respublika əhəmiyyətli yolun inşası aparılmayıb.

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın 2020-ci il noyabrın 16-da Füzuli rayonuna səfərləri zamanı yolun təməli qoyulmuşdu. Noyabrın 17-də dövlət başçısının imzaladığı sərəncama əsasən, ümumi uzunluğu 101,5 kilometr olan avtomobil yolunun layihələndirilməsi və tikintisi üçün Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 50 milyon manat ayrıldı. 2021-ci il noyabr ayının 7-də isə dövlət başçısı yolun açılışını etdi. Ancaq onu da vurğulamaq lazımdır ki, Prezident İlham Əliyevin tikintisi ilə mütəmadi olaraq maraqlandığı Zəfər yolu 2021-ci il sentyabr ayında istifadəyə verilməmişdir.

Cəmi 10 aya reallaşdırılan bu yol Qarabağın inkişaf planı nəzərdə tutulmuşdur. 2-ci texniki dərəcəyə uyğun inşa edilmişdir. Başlanğıcını Haçıqabul-Mincivan-Zəngəzur dəhlizi

magistral avtomobil yolunun Füzuli rayonunun Əhmədabəyli kəndindən keçən hissəsindən götürən bu yol Qarabağın tacı olan Şuşa şəhərinə qədər uzanır. Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçməklə inşa edilən yol Füzuli və Şuşa şəhərləri də daxil olmaqla, sözügedən rayonların 20-dən artıq yaşayış məntəqəsini əhatə edir. Bu yolun tikintisi Azərbaycan dövlətinin iqtisadi gücünün, onun malik olduğu potensialın və ən əsası, Prezident İlham Əliyevin qətiyyətinin bariz təəcəssümüdür.

Bu il həyata keçirilən ən son layihə isə Laçın şəhərinə daxil olmayan yeni alternativ avtomobil yoludur. Cari ilin avqust ayında istifadəyə verilən yeni avtomobil yolunun tikintisinə 2021-ci ilin iyul ayında başlanılmışdır. Yolun ümumi uzunluğu 32 km təşkil edir və III texniki dərəcəyə uyğun layihələndirilib. Çətin relyefə malik olan ərazidən keçən yol boyunca layihəyə uyğun müxtəlif sını qurğuların tikintisi də icra olunub. Belə ki, zəruri yerlərdə beton küvetlər tikilib, 17 yerdə müxtəlif diametrlə dairəvi südütcü boru, 36 yerdə müxtəlif diametr-

li plastik boru quraşdırılıb, uzunluğu 149.5 metr, eni 13.5 metr olan 4 aşırımlı avtomobil körpüsü inşa edilmişdir.

Bu yol 10 noyabr üçtərəfli Bəyanatında Azərbaycanın üzərinə düşən öhdəliklərdən biri kimi 3 il ərzində inşa ediləcək. Amma Prezident İlham Əliyevin şəxsi nəzarəti ilə yolun tikintisi cəmi bir ilə yekunlaşdı. Bununla da Rusiya sülhməramlılarının müvafiqi yerləşdikləri Azərbaycan torpaqlarında, Laçın şəhəri, rayonun Zabux və Sus kəndlərində qanunsuz məskunlaşan ermənilər ərazilərimizdən çıxarıldı.



Daha 13 avtomobil yolu inşa edilir

Hazırda Qarabağ və Şərqi Zəngəzurdə Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən inşa edilməkdə olan 13 avtomobil yolunda işlər davam etdirilir. Bu il daha 4 yol layihəsinin başa çatdırılması nəzərdə tutulur.

Bunlar Bərdə-Ağdam (44.5 km, 4 hərəkət zolaqlı), Füzuli-Hadrut (12 km, 4 hərəkət zolaqlı), Taliş-Tapqaraqoyunlu-Qaşaltı, (22 km, 2 hərəkət zolaqlı) və Qubadlı-Eyvazlı (28.5 km, 2 hərəkət zolaqlı) avtomobil yollarıdır.

Oktyabrın 4-də Prezident İlham Əliyev Ağdam səfəri çərçivəsində Bərdə-Ağdam avtomobil yolunda görülən işlərlə tanış olub. Başlanğıcını Bərdə şəhərindən götürən avtomobil yolunun uzunluğu 44,5 kilometr, eni 26,5 metrdir. Birinci texniki dərəcəyə uyğun inşa olunan avtomobil yolu Qarabağın inkişaf planı nəzərdə alınacaq dörd hərəkət zolağından ibarətdir. Yolboya 4 körpünün, o cümlədən 3 yolluq istiyada keçidinin inşası nəzərdə tutulur. Həmçinin avtomobil yolunda 29 avtomobil dayanacağı tikilir. Onlardan 14-nün inşası tamamlanıb. Layihə üzrə torpaq işləri başa çatdırılıb, ümumi iş həcminin 75 faizi icra olunub.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş ərazilərimizin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturunu layihələndirən biri olan Füzuli-Hadrut avtomobil yolunun tikintisi də sürətlə və son mərhələ üzrə davam edir. Yolun uzunluğu 12 kilometrdir. I texniki dərəcəli olacaq bu yol başlanğıcını

Zəfər yolundan götürür və yeni inşa edilən Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yoluna birləşir. 2023-cü ildə isə daha 6 layihənin başa çatdırılması nəzərdə tutulur. Bunlar Əhmədabəyli-Füzuli-Şuşa (81.6 km, 4-6 hərəkət zolaqlı), Xudafərin-Qubadlı-Laçın, (70.4 km, 4 hərəkət zolaqlı), Şükürbəyli-Cəbrayıl-Hadrut, (39.7 km, 4 hərəkət zolaqlı), Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun tikintisi (834.1 km, 2 hərəkət zolaqlı), Qubadlı-Mahmudlu-Yazdıüzü-Ermənistan sərhədi (26.4 km, 2 hərəkət zolaqlı) avtomobil yolları və Laçın rayonunda hava limanının tikintisi ilə əlaqədar qazma-partlatma və torpaq işlərinin yerinə yetirilməsi işləridir.

Daha 4 layihənin 2024-2025-ci illərdə başa çatdırılması nəzərdə tutulur. Bunlar isə Horadiz-Cəbrayıl-Zəngilan-Ağbəd (123.9 km, 4-6 hərəkət zolaqlı), Ağdam-Füzuli (64.8 km, 4 hərəkət zolaqlı), Toğanlı-Kəlbəcər-İstisu (81.6 km, 2-4 hərəkət zolaqlı) və Kəlbəcər-Laçın (76.3 km, 2-4 hərəkət zolaqlı) avtomobil yollarıdır.

Göründüyü kimi, ölkəmizdə, xüsusən də işğaldan azad edilmiş ərazilərimizdə yol tikintisi geniş vüsət alıb. Əminliklə söyləyə bilərik ki, dövlət başçısının şəxsi nəzarətində olan yolların tikintisi bundan sonra da uğurla reallaşdırılacaq. Çünki Prezident İlham Əliyev qarşımızda ciddi tapşırıqlar qoyub - Azərbaycanda inşa edilən bütün yollar yüksək keyfiyyətlə tikilməli və beynəlxalq standartlara cavab verməlidir. Qarabağ və Şərqi Zəngəzur bölgəsində yol-nəqliyyat infrastrukturunun qurulacağı Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın mühüm iştirakı, fədakarlığı xüsusi qeyd olunmalıdır. Təməlləmə, açılış mərasimlərinə, həmçinin layihələrin hazırlanması, həyata keçirilməsi prosesində Birinci vitse-prezidentin birbaşa iştirakı, döyürli tövsiyələri ümumi işə böyük töhfə verir və sürətli icra dinamikasını təmin edir.

Ümumiyyətlə, Azərbaycanda sosial-iqtisadi inkişafın sürətləndirilməsi ölkənin avtomobil yolları şəbəkəsinin və yol infrastrukturunun bərpasına, yenidən qurulmasına güclü tokan verir. Son illər ölkədə avtomobil magistralının genişləndirilməsi, respublika və yerli əhəmiyyətli yolların yenidən qurulması və tikintisi layihələri ilə bağlı mühüm tədbirlər həyata keçirilib, bu sahəyə davamlı və irihəcmli investisiyalar yönəldilib. Görülmüş tədbirlər nəticəsində ölkədə yol infrastrukturunu daha da yaxşılaşdırılıb və beynəlxalq standartlara uyğunlaşdırılıb, yol qovşaqları, körpülər tikilib təmir edilmiş və digər modernləşdirilmə işləri aparılıb.

Yeni islahatlar, daim təkmilləşmə və müasirləşmə

Prezidentin tapşırığı ilə respublikamızın hərərtərəfli inkişafına uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində də qabaqcıl islahatlar aparılmaqla müvafiq sahə təkmilləşdirilib, müasirləşdirilib, daha keyfiyyətli xidmətlərin göstərilməsi ilə bağlı ardıcıl və yeni tədbirlər həyata keçirilib.

Bu istiqamətdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində yol infrastrukturuna xidmət göstərilməsi üçün yeni müasir texnikalar, maşın-mexanizmlər alınır. Türkiyə, Rusiya, Yaponiya, Çin, Çexiya, Almaniya, İsveç və yerli şirkətlər tərəfindən istehsal edilən bu texnikalar sayəsində yollar keyfiyyətlə və vaxtında inşa edilərək istismara verilir və bu, öz növbəsində yolların istismar müddətinin artmasına yardımçı olur. Müasir infrastrukturun yaradılması, yeni maşın-mexanizmlərin və avtomobil-lərin alınması işğaldan azad edilmiş ərazilərimizdə istənilən hava şəraitində xidmətin rahat və təhlükəsiz təşkili üçün imkan verəcək.

Bir sözlə, Qarabağ və Şərqi Zəngəzurdə inşa olunan yolların hər biri Vətən müharibəsindəki qələbəmizi, Ali Baş Komandan İlham Əliyevin qaruculuq əzmi-ni simvolizə edir, dünya bir daha Azərbaycanın gücünə, qüdrətinə heyran qalır. Bütün bu proseslər bir daha beynəlxalq ictimaiyyətdə göstərir ki, Azərbaycan Prezidentinin yürütdüyü siyasət regionda sülhün, təhlükəsizliyin qarantıdır.

Saleh MƏMMƏDOV,
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri





Müzəffər Sərkərdənin qüdrətli Ordusu

Qələbəyə inamla

Ta 30 ilin o üzündən torpaqlarımızın azadlığına qovuşdurulacağı haqq yoluna çıxmışdıq. Tükənməz iradə, səbir və özminin gücü ilə qətiyyətli irəliləmiş, mənfur düşməni layiqli cavabını verəcəyimiz, Qarabağı azad edəcəyimiz böyük qisas gününə addım-addım yaxınlaşmışdıq.

2016-cı ilin şanlı Aprel döyüşlərində Lələtəpə zəfərini qazandıran bu müqəddəs məramımızın başlanğıcını qoymuş, 2020-ci ilin iyulunda işğalçı Ermənistanın öl-kəmizə qarşı törətdiyi Tovuz təxribatları zamanı isə səbrimizin son həddinə varmışdıq.

Qəzəb atəşi ilə əlverişli qorxmaz oğullarımız Vətən uğrunda müsləhət əsgərə çevrilmək üçün yer-yerdən səssiz, ana torpağın harayına yetməklə üçün Ali Baş Komandanın "İrəli!" əmrinə müntəzər dayanmışdılar.

Xalqımız həmin günlərdə düşmənin nəzarətinə o ismarışı da çatdırırdı ki, biz növbəti təzliklə Qarabağı azad edəcəyik, eyni zamanda vərəne qoyduqları o yurdları qurub-bərpa edəcəik, yenidən gülüstana çevirəcəyik.

Hətta o zaman, hələ torpaqlarımızın işğal altında olduğu bir ərəfədə Roqday Qarayev adlı Birinci Qarabağ müharibəsi veteranı Prezident İlham Əliyevə məktub yazaraq, işğaldan azad ediləcək Xocavəndin Tuğ köndində quruculuq işləri aparması üçün ona şərait yaradılmasını xahiş etmiş, eyni zamanda könüllü olaraq döyüşlərdə iştirak etmək arzusunı bildirmiş, "Mən inanıram ki, Sizin rəhbərliyiniz altında işğal olunmuş torpaqlarımız təzliklə azad olunacaqdır" deyə vurğulamışdı.

Qoy düşməni bilsin ki...
Həmsəhəb olduğumuz Roqday Qarayev deyir ki, əslində Vətən müharibəsindən öncə yazdığı sözügedən məktub düşməni bir xəbərdarlıq mesajı idi: "Bunu informasiya tapışa da əldə etməyə çalışın. Bu addımı atmaq istədim ermənilər də görsün ki, biz öz torpaqlarımızdan əl çəkən deyilik. Artıq indidən o yerlərdə tikib-qurmaq, dədə-baba yurdlarına dönəcək keçmiş məcburi köçkünlərin firavan yaşayışı haqqında düşünmürük".

Leytenant Roqday Qarayev 1991-1994-cü illərdə Silahlı Qüvvələrin əməliyyat kəşfiyyat qrupunun komandiri kimi, demək olar ki, cəbhənin bütün istiqamətlərində - Goranboyda, Göygöldə, Ağdərədə, Füzulidə, Xocavənddə və digər bölgələrdə hərbi əməliyyatlarda iştirak edib. Keçmiş döyüşçü qeyd edir ki, cəbhədə hər anını ölümlə burun-buruna keçirib. Hətta 1991-ci ilin aprel ayında, Şuşadan vertolyotla Ləçinə gedərkən ermənilər tərəfindən vertolyotları vurulmuş, orada olanların hamısı yaralansa da, xoşbəxtlikdən sağ qurtulmuşdular: "Çətin əməliyyatlarımızdan birini 1992-ci il yanvarın 13-də Xocavənd, Füzuli istiqamətində gerçəkləşdirmişdik. Həmin vaxt bizim əsas komandamız taktiki yerdəyişmə edirdi və bunun üçün düşmənin qarşısı ən azı bir saat saxlanılmalı idi. Bu tapşırığı Elçin adlı döyüşçü yoldaşım və şəhid Milli Qəhrəmanımız Mehdi Abbasovla birgə uğurla yerinə yetirdik. Amma çox təəssüf ki, həmin vaxt Mehdi Abbasov həyatını itirdi. Çətinliklə də olsa, qəhrəman şəhidimizin nəşini döyüş bölgəsindən çıxara bildik..."

"Azad yurdlarımızda aparacağımız tikinti-quruculuq işləri barədə düşünmürük".
1994-cü ildə Azərbaycanla Ermənistan arasında atəşkəs müqaviləsi imzalanandan sonra ordudan tərxis olunan R.Qarayev əsl peşəsinə - inşaatçılığa yönəlir, amma bir-

yolluq da hər bəndə uzaqlaşmış, daim döyüşçülərimizlə birgə səngərlərdə çiyin-çiyinə olur. "Aprel döyüşlərindən sonra isə Müdafiə Nazirliyinin xətti ilə yaradılan veteranlar qrupuna qatılmışdım. 2016-cı ildən 2020-ci ilə qədər 20 dəfədən çox sərhəd bölgəsində olmuşduq, əsgərlərimizlə vətənpərvərlik ruhunda söhbətlər aparmışdıq. Hər zaman əmin idik ki, sülh yolu ilə olmasa, mütləq hərbi yolu ilə torpaqlarımızı azad edəcəyik. Döyüşçülərimizdə olan böyük ruh yüksəkliyi də bu inamımıza əsas verir". - deyər Roqday Qarayev bildirir.

Keçmiş hərbiçi vurğulayır ki, 2020-ci ilin Tovuz döyüşlərindən sonra Silahlı Qüvvələrimiz də, xalqımız da Ali Baş Komandan İlham Əliyevin "dəmir yumruğu"na çevrilərək Vətən uğrunda "İrəli!" komandasına hazır dayanmışdı. Düşməni ünvandan bütün mesajlar da 30 illik qisasımızın alınacağı, torpaqlarımızın təzliklə azadlığa qovuşdurulacağı ilə bağlı olurdu: "Qələbəyə güclü inamım sayəsində, hələ o zamandan etibarən mən artıq bir inşaatçı olaraq işğaldan azad yurdlarımıza aparacağımız tikinti-quruculuq işləri barədə düşünmürük. Bilirdim ki, bu torpaqlarda əbədi yaşamaq üçün qurub-yaratmalıyıq. Vətən müharibəsinin hər günündə cəbhədə olaraq bir veteran döyüşçü kimi ordumuza əlimdən gələn dəstəyi göstərməyə çalışdım".

O yerlərə yeni həyat bəxş edəcəyik

İşğaldan azad edilən torpaqlarımızda aparılacaq quruculuq işlərinə dəstək olmaq üçün hələ Vətən müharibəmizin başlamadığı bir dövrdə Azərbaycan Prezidentinə məktub yazaraq böyük marağa səbəb olan R.Qarayev bu məktubuna əlavə müharibənin gətirdiyi ərəfədə Xocavənd Rayon İcra Hakimiyyətindən cavab gəlmiş, söylədiyi ərazi işğaldan azad olunduqdan sonra onun müraciətinə baxılacağı bildirilmiş. Bir müddətdən sonra isə bu müraciəti ilə əlaqədar R.Qarayev İqtisadiyyat Nazirliyindən zəng edilərək onu Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) yönləndirilmiş: "Müzəffər Ali Baş Komandan İlham Əliyevin komandanlığı altında qəhrəman döyüşçülərimiz torpaqlarımızı öz canları, qanları ilə azad etdilər. Hazırda o torpaqlarda dövlət başçımızın şəxsi diqqəti və nəzarəti altında böyük bərpa-quruculuq işləri aparılır. Düşünürəm ki, yerli iş adamlarımız da bu çətin və məsuliyyətli işdə dövlətimizə dəstək olmalı, daha çox o torpaqlara sərməyə qoymalıdır. İnsanlarımızın həmin yurdlarda yaşamağa təşviq etməlidirlər".

R.Qarayev deyir ki, vaxtilə düşməni qarşı döyüşərək vətəndaşlıq borcunu yerinə yetirdiyi kimi, indi də dövlətimizin Qarabağı və Şərqi Zəngəzurda apardığı quruculuq işlərinə kiçik də olsa, dəstək verib vətəndaşlıq borcunu yerinə yetirmək arzusunda.

Böli, qalibiyyətimizə olan böyük inamla, birliyimizin gücü ilə işğal altında qalan torpaqlarımızı cəmi 44 günə azad etdiyimiz kimi, elə bu həmrəyliyəmiz, vətənə olan tükənməz sevgimiz sayəsində də o yerlərə yeni həyat bəxş edəcəyik.

Vətənimizin keşiyində ayıq-sayıq durduğumuz kimi, onun laləzarına çevrilməsi üçün də əkilir-becərirək, tikib-qurub yaradacağımız ki, xain düşmən bu yerlərin əzəli olduğu kimi, əbədi olaraq da Azərbaycan xalqına məxsus olduğu gerçəyini heç zaman yaddan çıxarmayın.

"Dədə Qorqud" filmində el əsaslı Qorqudun müdrik kələməsi dediyi kimi: "Torpağı əkilir-becərirək, qorumağa dəyməz. Onu qorumasın, əkilir-becərməyə dəyməz".

Yasəvan MUSAJEVA,
"Azərbaycan"

Nəcib, xeyrixah, yaxşı adam olmaq istəyi bəlkə də bütün insanların könlündən keçir. Amma çox təəssüf ki, hamıda bu sadələşmiş keyfiyyətlər olmur. Yalnız böyük adamların nəsihidir xeyrixahlıq. Həyata gəlişləri ilə içlərində dünya boyda sevgi gətirib, dünyamızın zineti olurlar necib adamlar. Belələri vətəni də, vətəndaşı da təmənənəsiz sevməyi bacarırlar. Kimlərsə yaxşılaşdırıb qayğı göstərəndə, öz sevgisindən pay verəndə rahatlıq tapırlar.

"İnsanı əməli yaşadar" deymi də şübhəsiz ki, buradan gəlir. Müdriklər hesab edirlər ki, kişidən yadigar təkcə övlad deyil, həm də xeyrixah əməl və yaxşı ad qalar.

Ucarda az adam tapılır ki, Sahib Kərimovü tanımasın. Adı çəkiləndə qohum da, yad da "yaxşı adamdır", "qızıl insandır" deyir, ünvanına ən xoş sözlər söyləyib alqış edirlər...

Sahib Kərimov 1958-ci ildə Al-pout kəndində anadan olub. Ucar Rayon Mərkəzi Xəstəxanasında sürücü Vətən uğrunda "İrəli!" komandasına hazırlanmışdı. Düşməni ünvandan bütün mesajlar da 30 illik qisasımızın alınacağı, torpaqlarımızın təzliklə azadlığa qovuşdurulacağı ilə bağlı olurdu: "Qələbəyə güclü inamım sayəsində, hələ o zamandan etibarən mən artıq bir inşaatçı olaraq işğaldan azad yurdlarımıza aparacağımız tikinti-quruculuq işləri barədə düşünmürük. Bilirdim ki, bu torpaqlarda əbədi yaşamaq üçün qurub-yaratmalıyıq. Vətən müharibəsinin hər günündə cəbhədə olaraq bir veteran döyüşçü kimi ordumuza əlimdən gələn dəstəyi göstərməyə çalışdım".

Tarıq gənclik yaşlarından sanki onu sınağa çəkib. Çiyinlə qoyduğu yükü bir qədər də ağır edib. Ailədə



dular. Hətta bir dəfə gecə vaxtı maşının yan tərəfini dəlmə-deşik etmişdi. Məcəzə nəticəsində sağ qaldıq...

Sahib Kərimov 1992-ci ildən atəşkəsə qədər olan dövrdə Qarabağın ən qaynar nöqtələrində yaralıların müalicəsinə iştirak edərək, xalqımızın təxliyəsi ilə məşğul olub.

- Hər dəfə bir gəncliyim, bir yaralı döyüşçümüzün həyatı xilas olanda elə zənn edirdim ki, anadan yenici

İki savaşın fədakarı



cəmi iki qarşad olublar. 1984-cü ildə avtomobil qəzası zamanı dünyasını dəyişən qardaşı Bəxtiyarın 3 ayaşılı körpəsini böyütmək də onun üzərinə düşüb. Qardaşının yadigarlarını bir an belə olsun öz övladlarından seçməyib. Böyüdü, boya-başa çatdı, ali təhsil verib...

İmanlı adamdır Sahib Kərimov. Dilindən "sükür" sözü heç zaman əs-kik olmur. Hər keçən günə şükür edər, hər açılan sabaha ümid baxar...

1990-cı illərin əvvəllərində, Birinci Qarabağ müharibəsi zamanı Sahib Kərimov da vətəni canından çox sevnən vətəndaş kimi Qarabağı gətmək qərarına gəlir. Könüllü olaraq işlədiyi xəstəxananın rəhbərliyinə müraciət edərək Qarabağı ezam olunmasını xahiş edir. Xəstəxana rəhbərliyi Sahib Kərimovun iki ailəyə baxdığını, ölkədə çörək, ərzaq qıtlığı yaşandığını, döyüş zonasına getdiyi zaman ailəsinin çətinliklərlə üzləşmə bələcəyini xatırlatsa da, Sahib Kərimov qərarında israrlı olduğunu qətiyyətlə bildirir. Beləliklə, təcili yardım sürücüsü Sahib Kərimovun 1992-ci ildə keşməkeşli cəbhə həyatı başlayır...

- Ucarda işlədiyim təcili yardım maşınımla Ağdamın Məhrizli kəndinə də getdim. Kənd məktəbini hərbi hospital etmişdilər. Qanlı döyüşlər gedirdi. Yaralıların və şəhid olanların sayı çox idi. O zaman ordunun təchizatı, əlaqələndirmə çox bərhad vəziyyətdə idi. Eyni zamanda yenidən aparılmağa başlayan Azərbaycan Ordusu erməniləri himayə edənlərin silahlı qüvvələri ilə vuruşurdu. Biz yaralıların döyüş mövqeyindən çıxarib təhlükəsiz yerlərə təxliyə edirdik. Erməni silahlıları çox mənfur idilər. Yaralıları aparən təcili yardım maşınlarını da daim atəş altında saxlamağa çalışırdılar. Dəfələrlə idarə etdiyim təcili yardım maşını atəşə tutmuş-

sına gedib əlimizdən gələni etməyə hazır olduğumuzu qətiyyətlə bildirdik. Xəstəxana rəhbərliyi arzumuzu nəzərə alaraq, bizim Ağcakənddə yerləşən Xocalı Şəhər Xəstəxanasına getməyimizi məsləhət bildi...

Sentyabrın 27-si günün ikinci yarısı Goranboy rayonunda, Ağcakənddə olduq. Deyilən ünvana çatanda orada yaşayan, ayağı yer tutan bütün xocalılarda xəstəxananın önünə toplaşmışdılar. Hər ələndən gələn köməyi edirdi.

Sahib Kərimov deyir ki, Ağcakənddə olarkən dövlətimizin bir daha gücünün, əsgərə olan münasibətinin şahidi olub. Burada işlənməmiş toz, sürətli hərəkət edən təcili yardım maşınları var idi. Respublikanın müxtəlif rayon xəstəxanalarından həkimlər, cərrahlar gəlmişdilər. Bizə də təcili yardım maşınları ilə təmin edib, öz istəyimizə uyğun olaraq yaralı əsgərlərimizin, şəhidlərimizin döyüş zonasından təxliyəsi üçün birbaşa atəş altında olan Aşağı Çınarlı, Yenikənd, Keçələtəpə istiqamətinə göndərdilər.

Sahib o günləri belə xatırlayır: "Sentyabrın 27-də başlayan müharibə 1990-cı illərin müharibəsi ilə müqayisədə olduqca fərqli idi. Adam döyüşə gedən oğulların yüksək əzmini, vətən sevgisini, ordumuzun qüdrətini görüb qürur hissi keçirirdi. Minaya düşüb iki qıncı dindən aşağı itirmiş qazimizin üzündə təəssüf hissi gərmədim. Bircə ona görə narahat idilər ki, birdən düşmənlə sona qədər döyüş bilməzlər, qələbə qazılan gün döyüş meydanında olmağa bilərlər. Vətənpərvərlik hissi, qisas hissi döyüşçülərimizdə çox güclü idi".

Şəhidliyin bir ədəmlində

Sahib Kərimov deyir ki, zaman keçəndə, ermənilər emkar düşən kimi erməniliklərini idirər. Oktyabrın ilk günləri idi. Biz Keçələtəpədə hərbi postun yaxınlığında dayanmışdıq. Gündüz saat 11-12 radələrində. Postda 15-20 əsgər növbə çəkirdi. Bu zaman bizim ikinci maşının sürücüsü Füzuli Ələkbərov erməni dronunu görüb qaşdırdı. Üstündən heç iki dəqiqə keçməmiş durduğumuz əraziyə uzunluğa 7 metr olan 3 raket düşdü. Xoşbəxtlikdən raketlər partlamadı. Sonradan ANAMA-nın əməkdaşları bildirdilər ki, bu raketlər partlayan zaman 1500 metr radiusda nə varsa, yandırdı və məhv edib.

O, başına gələn başqa bir təsirli olay haqqında da danışıq:

- Yaralı əsgərimizin təxliyəsi zamanı yolda Ucardan birlikdə gəldiyi yoldaşlarımızla rastlaşdım. Maşını saxlayıb bir-birimizlə hal-əhval tutduq, tez də əks-istiqamətə doğru hərəkətə davam etdik. Dayandığımız yerdən heç 50 metr aralanmışdıq ki, ermənilər atdığı grad mermisi bizim dayandığımız yerə düşdü, dərindən bir çuxur yarandı. Demək ki, bizim qismətimizdə şəhid olmaq yoxmuş...

Müharibədən söz düşəndə Sahib Kərimov deyir ki, bir vətəndaş olaraq qəhrəmanlıq etməmiş, sadəcə olaraq düşən işi yerinə yetirməyə çalışmışıq. Əgər bir əsgərin həyatının xilas olmasında da o əlavə əməliyyat, köməyim olubsa, xoşbəxtəm.

Sahib özündən qəhrəman obrazı yaratmayıq sevmir. Təbiətə sakit adamdır. Hər şeyin qismət, alın yazısı olduğunu düşünür. "Şükürlər olsun ki, Allah bizə insanlığımızı yerinə yetirməyə imkan verdi" deyir. Sahib orada qəhrəmanlıq göstərən, narkozsuz, anestezioloqsuz yaralıları üzərində cərrahi əməliyyat aparan fədakar həkimlərimizdən, yenidən döyüşə qayıdub vuruşmaq istəyən oğullarımızdan maraqla danışmağa daha çox üstünlük verir. "Bircə onu yaxşı başa düşdüm ki, cəbhə bölgəsində "məni" deyən bir kəsə rast gəlmədim. Orada "biz" var idik..." deyir.

Vətən müharibəsi bitəndən 10 gün sonra evinə qayıdan Sahib Kərimov gərdiyyəti açılı-şirni xətlərləndirən danışıq, qürurla "biz bu müharibənin qalibləri" deməyə haqqı çatan qəhrəmanlardan biridir.

Elsən QƏNİYEV,
"Azərbaycan"

12 ZƏFƏR gündəliyi 12 oktyabr 2020-ci il

Oktyabrın 11-dən 12-nə keçən gecə bütün cəbhə boyu vəziyyət gərgin olub.

Humanitar atəşkəs rejiminə əməl etməyən Ermənistan silahlı qüvvələrinin bölmələri itirəkləri mövqeləri geri qaytarmaq məqsədilə cəbhənin Ağdərə-Ağdam və Füzuli-Cəbrayıl istiqamətlərində bir neçə dəfə kiçik qruplarla Azərbaycan Ordusunun mövqelərinə basqın etməyə cəhd göstərirlər.

Həyata keçirilən fəaliyyətə nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 3 ədəd BM-21 "Qrad" yayılmış reaktiv sistemi, 1 ədəd T-72 tankı, bir neçə avtomobil texnikası məhv edilib və sıradan çıxarıldı.

Əldə olunan məlumata əsasən, döyüş əməliyyatları zamanı Ermənistan silahlı qüvvələrinin 9-cu alayının artilyeriya rəisi təbiiyində olan bölmə ilə Hadrut yaşayış məntəqəsi istiqamətində geri çəkilib, alayın 5-ci taburunun şəxsi həyatı isə təhkim olunmuş texnikanın döyüş mövqelərində qoyub qaçıb. Bundan əlavə, 5-ci və 522-ci alayın şəxsi həyatı avtomobil və zirehli texnikalarını ataraq mövqelərdən geri çəkilib.

Qırmızı Bazar məntəqəsi istiqamətinə endirilən artilyeriya zərbəsi nəticəsində 1-ci alayın daimi dislokasiya məntəqəsində yerləşən 2 texnika məhv edildi.

Məlumat əsasən, canlı qüvvə sıradan xeyli itki verən düşmən ordusunda ölənlər arasında 246-cı alayın taboru komandiri polkovnik-leytenant Artur Qriqoryan da var.

Ermənistan silahlı qüvvələrinin 1-ci alayının müdafiə sahəsində geri çəkilib bölmələr arasında rabitə və qarşılıqlı əlaqənin pozulması səbəbindən özləri bir-birlərinə atəş açıblar. Tank əleyhinə və digər bölmənin şəxsi heyətləri də döyüş mövqelərini tərk ediblər.

Qoşunlarımız bütün cəbhə boyu əməliyyat üstünlüyünə malikdirlər.

Goranboy, Tərtər və Ağdam rayonlarının ərazisi humanitar atəşkəs rejiminə əməl etməyən Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulub.



Prezident İlham Əliyev Türkiyənin "Haber Global" televiziya kanalına müsahibə verərək qeyd edib ki, Ermənistan atəşkəs rejimi tobtuq olunduğundan sonra da öz işini etməyə davam edəcək. Azərbaycan hər zaman olduğu kimi, sözüne sadıq qalıb.

"Bir halda ki, bu atəşkəs haqqında açıqlama verilməmiş, biz ümid edirik ki, bundan sonra Dağlıq Qarabağ məsələsi siyasi yolla həll ediləcək. Çünki hesab edirik ki, hərbi mərhələ artıq başa çatıb, təcəvüzkar döyüş meydanında dərindən alıb və bundan sonra reallıqla hesablaşıb, diplomatik müstəvidə müsbət yanaşma göstərəcək. Ancaq təəssüf ki, biz bunu görmədik və saat 12-dən qüvvəyə minməli olan atəşkəs Ermənistan tərəfindən pozulmuşdur".

İlham Əliyev deyir ki, gecə saatlarında mülki şəxslərə qarşı dəhşətli cinayət törədilib. Gəncə şəhəri bombardman edilib. Şəhər "Toçka-U" raketləri ilə atəşə məruz qalıb və bunun nəticəsində mülki vətəndaşlar həlak olub və yaralanıblar.

Bunu erməni fəşizminin eynəcar sifətinin növbəti təzahürü adlandıran Azərbaycan Prezidenti artıq dünya erməniliyi, Ermənistanın havadarları, onların hamı ilə və islamofob dairələrlə bu cinayəti gizlədə bilməyəcəklərini vurğulayıb: "Çünki artıq hər şey göz qabağındadır. Dünyanın o hadisə yerində təşkil olunan mətbuat açıqlamaları və bu gün oraya gedən xarici səfirliklərin nümayəndələri öz gözləri ilə hər şeyi görürlər. Bir daha gürrüldür ki, bu münafiqin səbəbkarı kimdir. Kim təvəzülkar siyasət aparsın, kim mülki əhaliyə qarşı cinayət törədir. Ermənistan dövləti terror dövlətidir, faşist dövlətidir və insanlığa qarşı törədilmiş bu cinayət bunu bir daha göstərir".

Ali Baş Komandan bir daha qeyd edib ki, artıq tomas xətti yoxdur və Azərbaycan Ordusunun xilaskarlıq missiyası davam edir.

Müdafiə Nazirliyi məlumat yayaraq bildirir ki, Ermənistan tərəfinin guya Azərbaycan Ordusunun Hadrutda daxil olmaq məqsədilə bir istiqamətə xeyli sayda qüvvə cəmləndirməsi və gərgin döyüşlərin getməsi barədə yaydığı məlumat açıq-aydın dezinformasiyadır. Xatırladıq ki, Hadrut artıq bir neçə gün bundan əvvəl Azərbaycan Ordusu tərəfindən işğaldan azad olub.

Azərbaycan Ordusu humanitar atəşkəs rejiminə ciddi riayət edir və heç bir aktiv döyüş fəaliyyəti həyata keçirmir.

Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində düşmənin 2 PUA-sı, Ağdam rayonu istiqamətində isə 1 PUA-sı hava hücumundan müdafiə bölmələrimiz tərəfindən məhv edilib.

Döyüş əməliyyatlarında iştirak edən şəxsi heyətin təminat və təchizat məsələləri diqqət mərkəzində saxlanılır və dərhal həll olunması ilə bağlı tədbirlər görülür.

Qoşunların hərbi texnika, silah-sursat, yarıq-şürtkü materialları, ərzaq və əmlakla təmin edilməsi müvafiq idarə və xidmətlər tərəfindən sutka ərzində fasiləsiz həyata keçirilir. Bu məqsədlə döyüşlərdən ərazilərə yaxın yerlərdə soyayr atəş və məişət xidməti məntəqələri yaradılıb.

Rəşad BAXSƏLİYEV,
"Azərbaycan"

Moldovanın Baş naziri Azərbaycanın işgüzar dairələri ilə görüşüb



Moldova Respublikasının Baş naziri xanım Nataliya Qavrilitza Azərbaycana səfəri çərçivəsində işgüzar dairələrin nümayəndələri ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Nataliya Qavrilitza ölkəsinin Azərbaycanla əlaqələrinin inkişafına xüsusi önəm verdiyini, aparılan müzakirələrin ölkənin inkişafında və yeni biznes əlaqələrinin qurulmasında rolunu qeyd edib, biznes dairələrində əlaqələrin genişləndirilməsinin, müxtəlif sahələrdə yeni birgə layihələrin icrasının önəmli diqqətə çatdırıb. Baş nazir Moldovada investisiyaların cəlb olunması, sahib-

karlığın təşviqi, kiçik və orta sahibkarlığın dəstəklənməsi istiqamətində görülən işlər barədə danışıb, biznes dairələrini fəal əməkdaşlığa dəvət edib.

Tədbirdə vurğulan ki, ticarət-investisiya əlaqələri Azərbaycan-Moldova əməkdaşlığının əsas istiqamətlərindəndir. Bu ilin yanvar-avqust ayları ərzində ticarət dövriyyəsi 4 dəfə, o cümlədən ixracımız ötən ilin eyni dövrü ilə müqayisədə 13 dəfə artıb. Azərbaycanda müxtəlif sahələrdə 30-dək Moldova şirkəti fəaliyyət göstərir.

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov ölkəmizlə birgə əməkdaşlıq əlaqələrinin qeyd edib, keçirilən tədbirin iqtisadi-ticarət əlaqələrinin, işgüzar dairələr arasında əməkdaşlığın genişləndirilməsində əhəmiyyətini vurğulayıb. İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov ölkəmizlə birgə əməkdaşlıq əlaqələrinin qeyd edib, keçirilən tədbirin iqtisadi-ticarət əlaqələrinin, işgüzar dairələr arasında əməkdaşlığın genişləndirilməsində əhəmiyyətini vurğulayıb.

İqtisadi-ticarət əlaqələrinin, işgüzar dairələr arasında əməkdaşlığın genişləndirilməsində əhəmiyyətini vurğulayıb. İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov ölkəmizlə birgə əməkdaşlıq əlaqələrinin qeyd edib, keçirilən tədbirin iqtisadi-ticarət əlaqələrinin, işgüzar dairələr arasında əməkdaşlığın genişləndirilməsində əhəmiyyətini vurğulayıb.

Görüşdə Moldovanın investisiya mühitinə dair təqdimat keçirilib, sahibkarların sualları cavablandırılıb, işgüzar dairələr arasında əlaqələrin genişləndirilməsi istiqamətləri barədə təkliflər səsləndirilib.

Moldova Respublikasının Baş naziri Nataliya Qavrilitza Heydər Əliyev Mərkəzində olub

Azərbaycanda rəsmi səfərdə olan Moldova Respublikasının Baş naziri xanım Nataliya Qavrilitza oktyabrın 11-də Heydər Əliyev Mərkəzində olub.



AZƏRTAC xəbər verir ki, ali qonağa dünya məmarlığının nadir incilərindən sayılan Heydər Əliyev Mərkəzi haqqında məlumat verilib. Qeyd olunub ki, mərkəzin fəaliyyəti Azərbaycan xalqının Ümmümilli Lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq ideologiyasının və Ulu Öndərin irsinin dərinliyinə əsaslanır. Mərkəzin həyata keçirdiyi layihələr Azərbaycan tarixinin, dilinin, mədəniyyətinin və digər milli sərvətlərinin beynəlxalq aləmdə təbliğinə, elmin, təhsilin, mədəniyyətin, səhiyyənin, idmanın, ekologiya və iqtisadiyyatın müxtəlif sahələrində dəstəklənməsinə və inkişafına xidmət edir.

Mərkəzdə yaradılmış Heydər Əliyev Muzeyi Moldova Respublikasının Baş nazirinin böyük marağına səbəb olub. Qonağın diqqətinə çatdırılıb ki, Ümmümilli Lider Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində açılmış bu muzeyin "Fotokəşillərdə əks olunmuş həyat", "Azərbaycanın ictimai-siyasi həyatı", "Dövlətçilik, irs, nailiyyətlər" adlı bölmələrində Ulu Öndərin həm sovet dövründə, həm də ölkəmizin müstə-

qilliyi illərində fəaliyyət konsepsiyasının müxtəlif aspektləri virtual şəkildə təqdim olunur. Hər bir mövzu üzrə materiallar Azərbaycan və ingilis dillərində təqdim edilir.

Nataliya Qavrilitza mərkəzdə "Azərbaycan inciləri" sərgisi ilə də tanış olub. Bildirilib ki, Azərbaycanın tarixini və mədəniyyətini əks etdirən bu sərgidə ölkəmizin tükənməz təbii sərvətləri, çoxşəxslilik tarixi, mədəni irsi ilə bağlı nadir eksponatlar nümayiş etdirilib. Burada qədim peşələrin, o cümlədən Azərbaycan xalçaçılıq məktəbinin nadir nümunələri sərgilənir, qədim çalğı alətlərimiz orijinal şəkildə - səsli formada təqdim olunur. Azərbaycan milli geyimlərinin, qədim sikkələrinin nümayiş etdirilib sərgiyə gələnlər burada müxtəlif dillərdə müqəddəs kitabları da görə bilərlər.

Heydər Əliyev Mərkəzi ilə tanışlıq Moldova Respublikasının Baş naziri Nataliya Qavrilitzaya xoş təəssürat yaradıb.

Baş Prokurorluq Gəncə şəhərinə edilmiş raket hücumları ilə əlaqədar bəyanat yayıb

Azərbaycan Respublikasının Baş Prokurorluğu Gəncə şəhərinə edilmiş raket hücumları ilə əlaqədar bəyanat yayıb. Bu barədə AZƏRTAC-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bəyanatda deyilir: "Bəyan edirik ki, Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsinin gedişində öldürülmüş humanitar atəşə rejiminin tələblərini pozaraq, döyüş meydanında kiçik acımacıqlı məğlubiyyətlərinin özünü çıxarmaq üçün Azərbaycanın münasib və cəbhə zonasından uzaqda yerləşən şəhər və rayonlarındakı mülki infrastruktur obyektlərini - yaşayış evlərini, xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşağ bağıcaqlarını, dövlət qurumlarının inzibati binalarını, təsərrüfat təyinatlı əraziləri hədəf seçib, müxtəlif növ silahlarla, ballistik raketlərlə, eyni zamanda qadağan olunmuş artilleriya silahları ilə atəşə tutaraq insanlığı və sülh əleyhinə, habelə müharibə cinayətləri törədib, müharibəyə hər hansı aidiyyəti olmayan, gündəlik qayğıları ilə yaşayan mülki şəxsləri vəhşicəsinə qətlə yetirib, mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə irimiqyaslı zərər vurub.

Ermənistan silahlı qüvvələrinin 44 gün sürən Vətən müharibəsinin gedişində bir neçə iri şəhəri, o cümlədən yarım milyondan çox əhali yaşamaqla Azərbaycanın ikinci böyük şəhəri, çoxsaylı tarixi və mədəni abidələri olan qədim Gəncəni hədəf almış 1988-ci ildən bu günədək davam etdirilən təcavüzkar siyasətinin tərkib hissəsidir.

Bələ ki, müharibə ərazisindən kənarında yerləşən Gəncə şəhərinin 2020-ci il oktyabrın 4-də, 5-də, 8-də, 11-də və 17-də raket və ağır artilleriya silahları ilə bombalanması nəticəsində 10 qadın, 6 azyaşlı oğlaqla 26 nəfər şəxs həlak olub, 57 qadın, 32 azyaşlı oğlaqla 175 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, neqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Erməni silahlı qüvvələrinin bu hücumları təşkil edərək əsas məqsədləri daha çox insanın həyatına son qoymaq olduğundan, məhz şəhərin mülki şəxslərinin kompakt yaşadığı hissələrini, xüsusən də gecə saatlarında hədəfə alıb.

Gəncə şəhərinə edilən raket hücumları ilə əlaqədar Azərbaycan Respublikasının Baş Prokurorluğunda 3 cinayət işi başlanaraq istintaq aparılır və təqsirli şəxslər Azərbaycan qanunları qarşısında cavab vermələri üçün zəruri bütün tədbirlər görülür.

Azərbaycan Respublikasının Baş Prokurorluğu beynəlxalq təşkilatları və bütövlükdə dünya ictimaiyyətini Azərbaycanın mülki əhalisinin məqsədlə şəkildə hədəf seçərək onların qətlə ilə nəticələnən sülh və insanlıq, eləcə də müharibə cinayətləri törətmiş Ermənistanı və onun hərbi-siyasi rəhbərliyinə qarşı beynəlxalq hüquqla nəzərdə tutulmuş hüquqi məsuliyyət tədbirlərini görməyə çağırır.

İnsanlıq və sülh əleyhinə olan cinayətləri qınayır, həlak olanların xatirəsini dərin hüznə yad edirik!"



Xəzərdə balıqlar niyə azalır?

Su bioresurslarının yoxa çıxması ekosistem üçün ziyanlıdır

Tilovuna balıq düşməyən balıqçılar baxtlarından tez-tez şikayətlənirlər. Balıq ovuna mütəmadi gedənlər və müxtəssislər təsdiq edirlər ki, Xəzərdə və çaylarımızda balıq kasadlaşıb. Əvvəllər hər gün evinə vedrə dolmuş balıqlarla qayıdanlar indi əliboş qalıblar...

Respublikamızın su hövzəsini Xəzər dənizi, Kür, Araz və digər çay, göl, buzlaq və yeraltı sular təşkil edir. Ölkəmizin əsas balıq ehtiyatları isə Xəzər dənizi və Kür çayındadır. Xəzərin ön qiymətli varlığı planetimizin qədim canlılarından hesab edilən nərə balığıdır. Dənizdə nərə balığının mövcud dünyə ehtiyatının təxminən 85 faizi cəmlənib. Lakin nərəkimilərin ehtiyatı son 15-20 ildə kəskin azalaraq vətəngə əhəmiyyətini, demək olar ki, itirib. Monitoringlərin nəticələrində əsasən, ümumiyyətlə, balıq ehtiyatlarımız əvvəlki illərlə müqayisədə dəfələrlə azalıb.

Əsas faktor Kür suyunun azalması və bəndlərin salınmasıdır

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin Bioloji Resursların Tədqiqatı Mərkəzinin direktoru Mehman Axundov qəzetimizə bildirib ki, Xəzər dənizi hövzəsində 154, Xəzərin Azərbaycan sektorunda isə 100-ə qədər balıq növü yaşayır. Xəzərin bioloji resursları və dəniz mühitini öyrənmək məqsədilə keçirilən son monitoringlərin nəticələrinə görə, dəniz-

də siyonəklərin və kefalların sayı qənaətlərə bəxşdir. Son vaxtlar kəllə balıqları ehtiyatının artması da müşahidə edilir. Həmin balıqların növbəti illərdə daha çox artacağı proqnozlaşdırılır. Adı çəki, kütüm, Xəzər külməsi, Şorq çapağı və şəmayı balıqları isə azalıb. Ən pis vəziyyət isə keçici və yarımkeçici balıqlarla bağlıdır ki, onlara nərəkimilər, qızıl balıq və daha çox yarımkeçici çəki balıqları daxildir.

M.Axundov ölkəmizin balıq ehtiyatlarının azalma səbəblərindən də söz açıb. Bildirib ki, azalmaya təsir göstərən faktorlar əsasən Kürün suyunun səviyyəsinin aşağı düşməsi, çayların ətrafında bəndlərin salınması və iqlim dəyişikliyi. Anomal istilər də Xəzər regionunda biomüxtəlifliyin azalmasına səbəb olur. Ona görə də biomüxtəlifliyə dəyən ziyanı aradan qaldırmaq və balıqların təbii çoxalmasına şərait yaratmaq üçün Xəzər dənizinə axan çaylarda suyun alınmasını optimallaşdırmaq və su-elektrik stansiyaları üçün bəndlərin tikintisini dayandırmaq lazımdır.

"Kürdə suyun həcmi son 5 il ərzində mövsümdən asılı olmayaraq 45-50 faiz azalıb. Təbii ki, suyun həcmi az olan yerlərdə balıqların küürü tökülməsinə imkan yoxdur. Kürdə suyun azalması təbii ki, suyun həcmi az olan yerlərdə balıqların küürü tökülməsinə imkan yoxdur. Kürdə suyun azalması təbii ki, suyun həcmi az olan yerlərdə balıqların küürü tökülməsinə imkan yoxdur. Kürdə suyun azalması təbii ki, suyun həcmi az olan yerlərdə balıqların küürü tökülməsinə imkan yoxdur.

tiyatlarının azalması yalnız ölkəmiz üçün deyil, bütün Xəzər dənizi üçün səciyyəvidir", - deyərək, əlavə edib.

Nərəkimilər itmə təhlükəsi ilə üz-üzədir

Ötən əsrin 80-ci illəri ilə müqayisədə nərəcinsli balıq ehtiyatları 30 dəfədən çox azalıb. Zoologiya İnstitutunun elmi işçisi Ənvər Cəlilovun dediyinə görə, Xəzər dənizi və Kür çayı xüsusilə nərəkimilərə aid olan bir çox qiymətli balıqların ilə məşhur olsa da, son illərdə həmin balıqların təbii bərpası, demək olar ki, dayanıb. Nərəkimilərin vaxtilə çoxalma yeri əsasən Kür və Volqa çayları olub. Ötən əsrin ortalarında həmin çayların üzərində bəndlərin tikilməsi nəticəsində nərəcinsli balıqların təbii çoxalması və küürü tökməsi daha mümkün deyil. Yol bağlandıqdan sonra nərəkimilər küürülərini başqa yerlərə tökməyə məcbur olub, həmin ərazilərdə müsbət şərait olmadıqna görə onların küürüləri sıradan çıxır.

Ə.Cəlilov bildirib ki, dövlət kompensasiya məqsədilə bir neçə balıqartırma zavodunu istifadəyə versə də, bunun effektivliyi təbii artımla müqayisədə edilə bilməz. Nəzərə almaq lazımdır ki, balıqların təbii ömürlüklüyü onların sağqalma ehtimalını artırır. Süni surətdə yetişdirilən balıqların isə çaya buraxıldıqdan sonra müəyyən qismi sağ qalır. Onlar ya yirticilərə tərəfindən məhv edilir, ya da təbii şərəitə uyğunlaşa bilmədikləri üçün inkişaf etmirlər. Lakin balıqartırma zavodlarının faydalılığını da gözdə tutmaq olmaz. Xə-

zər dənizində nərə populyasiyalarının mövcudluğu hazırda əsasən həmin zavodların fəaliyyəti hesabına mümkündür.

Müxtəssisin sözlərinə görə, nərəkimilərin Xəzər dənizində tamamilə itməməsi üçün bir sıra digər tədbirlər də həyata keçirilir. Xəzəryanı ölkələr nərə balıqlarının kommersiya ovunu həyata keçirə bilmir. Həmin balıqlar yalnız süni çoxaltma və elmi tədqiqatlar üçün ovlanı bilər. Nərəcinsli balıqların ehtiyatının azalması üçün kefal və siyonək olan nərə xüsusilə torlardan istifadə də qadağan edilib. Çünki həmin tilovlar bir çox halda nərə balıqlarının körpələrini tora salır. Problem odur ki, nərəkimilərin sayı o qədər azdır ki, onların elmi məqsədlər üçün məhdud sayda ovlanması belə müşkülə çevrilib. Təcil tədbirlər görülməzsə, Xəzər dənizində nərəkimilər bir növ kimi sıradan çıxa bilər.

Vətəngə əhəmiyyətli balıqların artırılması üçün xarici təcrübədən faydalanmaq olar

Ölkədə balıq ehtiyatlarının artırılması ilə onlara müəssisə məşğul olur. Belə müəssisələr əsasən nərə, qızılbalıq, forel və çökikimi balıq körpələrinin artırılması üzrə ixtisaslaşıb. Son 10 ildə həmin balıqartırma müəssisələri tərəfindən milyardlarla balıq körpəsi təbii su hövzələrinə buraxılıb. Bu, balıq ehtiyatlarının qorunub saxlanması və məmml bazasının formalaşdırılması baxımından faydalıdır. Azər-

UNESCO üzrə Azərbaycan Milli Komissiyası İcraiyyə Şurasının 215-ci sessiyasında ölkəmizin həyata keçirdiyi layihələr haqqında məlumat verilib

Parisdə UNESCO-nun mənzil-qəragarında qurumun İcraiyyə Şurasının 215-ci sessiyası davam edir.

AZƏRTAC xəbər verir ki, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının baş katibi Seymur Fətəliyev sessiyada çıxış edərək, Azərbaycan-UNESCO münasibətlərindən danışıb. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu münasibətlərə verdiyi töhfələri diqqətə çatdırıb, Milli Komissiyanın fəaliyyəti haqqında ətraflı məlumat verib.

Bu il Azərbaycan Respublikasının UNESCO-ya üzvlüyünün 30 illiyinin qeyd olunduğunu vurğulayan Milli Komissiyanın baş katibi ötən dövr ərzində ölkəmizin UNESCO-nun prinsip və dəyərlərinin təşviqində müstəsna rol oynadığını diqqətə çatdırıb. Vurğulayıb ki, Prezident İlham Əliyevin müdrik siyasəti sayəsində Azərbaycan bu gün iştirakçısı olduğu bütün beynəlxalq platformalarda, eləcə də UNESCO çərçivəsində dünyada sülhün və təhlükəsizliyin təmin edilməsi istiqamətində mühüm və etibarlı töhfəyə çevrilib. Ölkəmizdə multikulturalizm, tolerantlıq və dini dözümlülük dövlət siyasəti səviyyəsində inkişaf etdirilib, mövcud milli-mədəni müxtəliflik və etnik-dini dözümlülük mühiti ölkəmizi çoxmillətli, çoxkonfessiyalı diyar kimi dünya miqyasında mədəniyyət-tərəfəsi dialoqun bənzərsiz məkanına çevirib.

Qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildən uğurla həyata keçirilən "Bakı Prosesi" qısa müddət ərzində mədəniyyətlərarası dialoqun təşviqi üçün əsas qlobal platformaya çevrilib. O, UNESCO-nun əsas prioriteti çərçivəsində ölkəmizin Afrika qitəsində də dayanıqlı inkişafın və sülh mədəniyyətinin təşviqi istiqamətində mühüm töhfələr verdiyini xatırladıb.

UNESCO üzrə Azərbaycan Milli Komissiyasının bu təşkilatın bütün prioritet istiqamətləri üzrə fəaliyyətini uğurla davam etdirdiyini bildirib. Azərbaycan Milli Komissiyasının bu təşkilata üzv ölkələrin Milli Komissiyaları ilə əlaqələrinin inkişafından, müştərek proqram və tədqiqat işlərində fəal iştirakından danışıb. 2025-ci ilə qədər UNESCO-nun İcraiyyə Şurasının üzvü olacaq Azərbaycanın UNESCO ilə mədəniyyət, təhsil, elm, informasiya və kommunikasiya sahələrində geniş əlaqələr qurmasından, UNESCO ailişinin nüfuzlu üzvünə və donor dövlətinə çevrilməsindən söz açıb. Bildirib ki, Azərbaycan Respublikası UNESCO tərəfindən COVID-19 pandemiyası ilə mübarizə məqsədilə təsis edilmiş Qlobal Təhsil Koalisiyasına qoşulmuş və bu istiqamətdə ianə ayırıb.

Milli Komissiyanın baş katibi UNESCO-Azərbaycan əməkdaşlığının genişlənməsində xüsusi rol oynayan "Azərbaycan hökuməti ilə UNESCO arasında təhsil, elm, mədəniyyət və kommunikasiya sahələrində əməkdaşlıq üzrə Çərçivə Sazişi", onun əsasında yaradılmış Etimad Fondu, Azərbaycan hökuməti tərəfindən ayrılmış maliyyə vəsaiti hesabına UNESCO xətti ilə bir sıra Afrika ölkələrində qızların təhsili, maarifləndirilməsi, gender bərabərliyi, bəzi üzv ölkələrdə davamlı inkişaf üzrə qeyri-maddi mədəni irsin qorunması ilə bağlı layihələrə həyata keçirilməsi haqqında məlumat verib.



Baş katib vurğulayıb ki, Azərbaycan global miqyasda həm mədəni, həm də təbii irsin qorunmasına sadiqdir. Afrikanın zəngin mədəni irsinin qorunub saxlanması, ölkəmizin Afrika Ümumdünya İrs Fonduna yardımı, eləcə də cari il sentyabrın 12-dən 14-dək Qanada keçirilən UNESCO üzrə Afrika ölkələri Milli Komissiyalarının regional iclasına məmuniyyətlə qoşularaq, tədbirin təşkilinə dəstək göstərib. Azərbaycanın Qoşulma Hərəkətinə sədrliyi çərçivəsində Afrika ilə münasibətlərini daha da inkişaf etdiyini bildirdi.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və UNESCO Baş direktoru Odre Azulenin görüşünü, qurumun baş direktorunun Beynəlxalq Əlaqələr və Afrika Prioriteti üzrə müavini Firmin Eduard Matokonun Azərbaycan Milli Komissiyasına ünvanladığı təşəkkür məktubunu, Azərbaycanın təşkilatın məqsədlərinə dəstəyinin yüksək qiymətləndirildiyini xatırladıb.

UNESCO üzrə Azərbaycan Milli Komissiyası və ADA Universitetinin birgə təşkilatçılığı və UNESCO-nun dəstəyi ilə Bakıda Afrika ölkələrinin UNESCO üzrə milli komissiyalarının baş katibləri və səlahiyyətli nümayəndələrinin iştirakı ilə ilk təlim proqramı həyata keçirilməsindən danışıb.

Təlim proqramı çərçivəsində iştirakçılara mədəniyyətlərarası dialoq, gender bərabərliyi, inklüziv təhsil, sülh mədəniyyəti, iqlim dəyişikliyi dünya irsinə təsiri, dayanıqlı inkişaf, müasir geosiyasi şərait, gənclər siyasəti, yaradıcı sənaye, milli kimlik, UNESCO Konvensiyalarından irəliləyən öhdəliklərin həyata keçirilməsi və UNESCO-nun müvafiq siyasətlərinə dəstək verilməsi üçün nomiasiya fayllarının hazırlanması prosesi və digər mövzularda müxtəssislərin və dövlət rəsmilərinin müəhazirələri təşkil olunub və təqdimatlar keçirilib.

S.Fətəliyev diqqətə çatdırıb ki, UNESCO üzrə Azərbaycan Milli Komissiyası qarşından gələn illərdə də müvafiq layihələrdə fəal iştirak edəcək. Bütün bu təşəbbüslər və həyata keçirilən layihələr Azərbaycanın UNESCO ideyalarının və dəyərlərinin təşviq olunmasına, təşkilatın Afrika strategiyasına verdiyi önəm bariz nümunəsidir.



baycanda balıq və digər su bioresurslarının artırılması, yetişdirilməsi, bərpası və mühafizəsi ilə bağlı yerli və xarici metodlar tətbiq edilir.

Ənvər Cəlilov qeyd edib ki, vətəngə əhəmiyyətli balıq ehtiyatlarının artırılması üçün yeni xarici təcrübələrin intensiv tətbiqi vacibdir. Məsələn, Rusiyada süni balıqartırmanın effektivliyi üçün balıq körpələrini çaylara və dənizlərə bir qədər böyüdükdən sonra buraxırlar. Deyilənlərə görə, hələlik bunun effektivliyi çox hiss edilməmişdir, növbəti mərhələlərdə daha aydın bilinəcək. Hesab edirik ki, effektiv olacağı təqdirdə, həmin təcrübə ölkəmizdə də tətbiq edilə bilər.

Müxtəssis əlavə edib ki, Türkiyə və xüsusilə Çində qəfəs təsərrüfatlarında nərə balıqları yetişdirilir. Xəzər dənizində də sahilyə yaxın ərazilərdə qəfəs təsərrüfatları yaradaraq qiymətli balıqları çoxaltmaq mümkündür. Balaca çaylar və göllərdə isə qiymətli balıq ehtiyatları çox olmur. Belə sularla əsasən azyiymətli ba-

lıq növləri, çökikimilər yetişdirmək mümkündür. İndiki halda süni göllərdə olan balıqçılıq təsərrüfatlarına üstünlük verildiyi üçün balaca çaylar və göllər diqqətdən kənar qalıb. Yəni süni balıq yetişdirmək tez və ucuz başa gəldiyi üçün balaca çaylardan və göllərdən səmərəli istifadə edilmir.

Balıqçılar deyir ki, onların dənizdəki ən yaxın dostları balıqlardır. Balıq və digər su bioresurslarının azalması isə təkcə balıqçılar üçün deyil, bütün ekosistem üçün ziyanlıdır. Lakin görünən odur ki, balıq ehtiyatlarının azalmasına səbəb olan amillər kifayət qədər ciddidir. Ona görə də balıq ehtiyatlarının artırılması, yetişdirilməsi və bərpası istiqamətində yeni tədbirlərin görülməsi vacibdir. Əks halda məşhur "Qoca və dəniz" əsərinin qəhrəmanı qoca balıqçı kimi, 84 gün ard-arda balıq ovlamağa getsək də, əliboş qayıdacağıq.

Nəzrin QARDAŞXANOVA, "Azərbaycan"



Azercell abunəçilərinin nəzərinə

"Azercell Telekom" MMC tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin daha da artırılması məqsədilə aparılacaq təkmilləşdirmə işləri ilə əlaqədar 14.10.2022-ci il tarixdə gecə saatları ərzində bəzi xidmətlərin istifadəsində müvəqqəti çətinliklərin yaranması mümkündür.



abunəçilərinin nəzərinə

12.11.2022-ci il tarixdən etibarən "Zəngimcell" xidməti çərçivəsində günlük abunə haqqı məbləği 0,06 AZN təşkil edəcək. Xidmətdən istifadə müddəti maksimum 30 gün (1,80 AZN) müəyyən edilir. Balansında kifayət qədər vəsait olmayan abunəçilər ilkin olaraq xidmətə 10 günlük abunəliyi aktiv edə bilirlər. Bu zaman 0,60 AZN abunə haqqı məbləği balans artırıldıqda, tam və ya hissə-hissə balansdan çıxılacaq. 12.11.2022-ci il tarixədək "Zəngimcell" xidmətinə qoşulmuş abunəçilərə yeni tariflər əvvəlki qiymətlə əldə edilmiş xidmətin istifadə müddəti başa çatdıqdan sonra tətbiq olunacaq.

Qeyd: Abunəçilər göstərilən dəyişikliklər, "Zəngimcell" xidmətindən istifadə və imtina qaydaları, musiqi parçaları ilə tanış olmaq və kodlarını əldə etmə, o cümlədən "Azercell Telekom" MMC tərəfindən təqdim edilən xidmətlər, tariflər və keçirilən kampaniyalar barədə ətraflı məlumatları rəsmi internet sahifəmizdən (www.azercell.com<<http://www.azercell.com>>), həmçinin Müşəri Xidmətlərinə (MX ofisləri, həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərən Telefon Mərkəzi) müraciət etməklə əldə etmək imkanına malikdirlər.

On altı yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadasının bağlanış mərasimi keçirilib

Oktyabrın 10-da "Duzdağ" hotelinin tədbirlər zalında 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadasının bağlanış mərasimi və qala gecəsi keçirilib. Olimpiadanın baş hakimi Freyd Loran qeyd edib ki, Naxçıvanda keçirilən 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadası möhtəşəm sonluqla başa çatıb. Bu, dünya arenasında təşkil olunan ən yaxşı yarışlardan biri oldu. Gərgin mübarizə və rəqabət şəraitində keçən yarışda güclü oyunlara şahidlik edildi. Freyd Loran Naxçıvanın olimpiadaya yüksək səviyyədə hazırladığını və bunun öhdəsindən məharətlə gəldiyini vurğulayaraq təşkilatçılara minnətdarlığını bildirib, qalibləri bir daha təbrik edib.

Sonra baş hakim olimpiadada öz ləvhəsində ən yaxşı nəticə göstərən 18 şahmatçıni ardıcılıqla kürsüyə dəvət edib. Onlar diplom və medalla mükafatlandırılıblar. Mükafatları Beynəlxalq Şahmat Federasiyasının keçmiş prezidenti, olimpiadanın fəxri qonağı Kirsan İllüminov, Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov və Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Seymur Talibov təqdim ediblər.

Mükafatlandırılardan sonra qalib komandanın üzvləri səhnəyə dəvət olunub. İlk olaraq olimpiadaya üçüncü pillədə başa vuran "Azərbaycan-1" və ikinci pillədə başa vuran "Özbəkistan-1" komandalarının üzvləri və kapitanları fəxri kürsüyə qalxıblar. Sonra 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadasının qalibi "Türkiyə-Red"



komandası mükafatlandırılmaq üçün səhnəyə dəvət olunub. Qalib komandalara diplom, medal və kuboku Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov və Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Seymur Talibov təqdim ediblər.

Sonra Türkiyə Respublikasının Dövlət Himni səsləndirilib. Tədbirdə özbəkistanlı beynəlxalq hakim, Apellyasiya komissiyasının üzvü Husam Turdaliev Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Seymur Talibova hədiyyə təqdim edib, yarışın yüksək təşkilatçılığına görə minnətdarlığını bildirib. Seymur Talibov Husam Turdalievi mükafatlandıraraq, Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov və Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Seymur Talibov çıxış edən Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov bildirib ki, əsas Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan müasir Azərbaycan idmanının inkişaf strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının idmana, xüsusilə şahmata olan qayğısı idmanın bu növü üzrə də böyük qələbələrə nail olmağımıza imkan verir. Azərbaycan bütün dünyada həm idman,

həm də şahmat ölkəsi kimi tanınır və mütəmadi olaraq böyük şahmat yarışlarına uğurla iştirakı məmnunluq doğurdu, müxtəlif ölkələri təmsil edən şahmatçılar arasında yeni dostluq əlaqələri yarandı. Həmçinin şahmatçılardan asudə vaxtları səmərəli təşkil edildi, onlar Naxçıvan tarixi-mədəni irsi ilə yaxından tanış oldular. Əminliklə bildiririk ki, Naxçıvan bundan sonra da beynəlxalq şahmat tədbirlərinə əvəhəbilibi etməyə hazırdır. Seymur Talibov qalib komandanı və bütün iştirakçıları təbrik edib, olimpiadanın keçirilməsinə göstərdiyi dəstəyə görə Beynəlxalq Şahmat Federasiyasına və Azərbaycan Şahmat Federasiyasına, yüksək təşkilatçılığa görə olimpiadanın Təşkilat Komitəsinin üzvlərinə və şahmat könüllülərinə təşəkkürünü bildirib, 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadasının iştirakçılarına gələcək idman karyeralarında uğurlar arzulayıb, olimpiadanın qalibi olan Türkiyə komandasını təbrik edib.

Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Seymur Talibov çıxış edərək deyib ki, Naxçıvan şəhərində 23 ölkədən 200-ə yaxın şahmatçıni iştirakı ilə keçirilən 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadası əlamətdar tarixi hadisəyə çevrildi. Olimpiada həm də Beynəlxalq Şahmat Federasiyası tərəfindən Naxçıvana göstərilən yüksək

etmənin daha bir ifadəsi oldu. Olimpiadaya böyük marağın olması və titullu şahmatçıların iştirakı məmnunluq doğurdu, müxtəlif ölkələri təmsil edən şahmatçılardan asudə vaxtları səmərəli təşkil edildi, onlar Naxçıvan tarixi-mədəni irsi ilə yaxından tanış oldular. Əminliklə bildiririk ki, Naxçıvan bundan sonra da beynəlxalq şahmat tədbirlərinə əvəhəbilibi etməyə hazırdır. Seymur Talibov qalib komandanı və bütün iştirakçıları təbrik edib, olimpiadanın keçirilməsinə göstərdiyi dəstəyə görə Beynəlxalq Şahmat Federasiyasına və Azərbaycan Şahmat Federasiyasına, yüksək təşkilatçılığa görə olimpiadanın Təşkilat Komitəsinin üzvlərinə və şahmat könüllülərinə təşəkkürünü bildirib, 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadasının iştirakçılarına gələcək idman karyeralarında uğurlar arzulayıb, olimpiadanın qalibi olan Türkiyə komandasını təbrik edib.

Sonra Azərbaycan Respublikasının Dövlət Himni və Beynəlxalq Şahmat Federasiyasının rəsmi himni səsləndirilib, olimpiadaya həsr edilmiş videoçarx nümayiş olunub. Tədbirin bədi hissəsində Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestrinin ifasında musiqi və rəqs nömrələri təqdim edildi.



OXUCULARIN NƏZƏRİNƏ!

"Azərbaycan" qəzetinə 2022-ci il üçün abunə yazılışı kampaniyası davam edir!

Abunə respublikanın bütün poçt şöbələri tərəfindən aparılır. Eyni zamanda aşağıda göstərilən mətbuatçı qurumlarına müraciət edə bilərsiniz:

"Azərpoçt" MMC	(012) 598-49-55, (051) 225-02-13
"Qaya" firması	(012) 566-77-80, (050) 214-40-53
"Region Press" MMC	(055) 316-79-01, (050) 316-79-01
"Səma-M" MMC	(012) 594-09-59
"Ziya" LTD	(012) 497-76-96, (050) 306-77-22
"Pressinform" MMC	(012) 598-49-52, (070) 340-01-00
"City press" MMC	(055) 819-09-26

1 illik -124,80 (yüz iyirmi dörd manat səksən qəpik) **manat**
6 aylıq - 62,40 (altmış iki manat qırx qəpik) **manat**
3 aylıq - 31,20 (otuz bir manat iyirmi qəpik) **manat**

Hörmətli oxucular!
 Abunə ilə bağlı hər hansı bir problemlə üzləşsəniz, (012) 539-59-33 nömrəli telefona zang vura bilərsiniz.

"AXDG" QSC Azərbaycan Dövlət Dəniz Akademiyası və Təlim Tədris Mərkəzi üçün minik avtomobili və avtobusun satın alınması məqsədilə açıq müsabiqə elan edir

Müsabiqədə iştirak etmək istəyən şəxslər adda.edu.az sahifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumatı əldə edə bilərlər. Müraciət üçün son müddət 1 noyabr 2022-ci il saat 15:00-dəkdir. Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Göstərilən vaxtdan gec təqdim olunan sənədlər qəbul ediləcəkdir. Ünvən: Azərbaycan Respublikası, Bakı şəhəri, AZ1000 (indeks), Zərifə Əliyeva küç., 18, ADDA-nın əsas inzibati binası. Əlaqə telefonu: (012) 404-37-00, daxili: 3042.

Tender komissiyası

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti gəmilərə polad burazlar və birləşdirici bəndlərin satın alınması məqsədilə müsabiqə elan edir

Müsabiqədə iştirak etmək istəyən şəxslər www.asc0.az sahifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumatı əldə edə bilərlər. Müraciət üçün son müddət 19 oktyabr 2022-ci il saat 17:00-dəkdir. Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Göstərilən vaxtdan gec təqdim olunan sənədlər qəbul ediləcəkdir. Ünvən: Bakı şəhəri, Mikayıl Useyinov küçəsi, 2. Əlaqə telefonu: (012) 404-37-00, daxili: 1132.

Tender komissiyası

İordaniyalı jurnalist Qarabağa səfəri ilə bağlı təəssüratlarını bölüşüb

Azərbaycanda səfərdə olan İordaniyalı jurnalist Ayman Əl-Fariz "Əl Qad" nəşrində dərc olunan məqaləsində Qarabağda ermənilərin törətdikləri cinayətlər barədə məlumat verib və azad edilmiş ərazilərdə aparılan quruculuq işləri ilə bağlı təəssüratlarını bölüşüb.

AZƏRTAC xəbər verir ki, məqalədə İkinci Qarabağ müharibəsində Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəsinə tutulması nəticəsində mülki şəxslərin, o cümlədən uşaqların həlak olması barədə məlumat verilib. Müəllif qeyd edib ki, hazırda Azər-

baycan məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması üçün minalanmış əraziləri təmizləyir. BMT-nin ekspertləri də işğaldan azad olunmuş ərazilərdə 1 milyondan çox mina olduğunu təsdiqləyib. Prezident İlham Əliyev Ermənistanın təqdim etdiyi minalanmış ərazilərin xəritələrinin yalnız 25 faizinin doğru olduğunu vurğulayıb. Bu minaların partlaması nəticəsində 250-dən artıq insan həlak olub, çoxlu sayda hərbi və mülki şəxs yaralanıb.

İordaniya, Türkiyə, Xorvatiya, Monteneqro və Serbiyadan olan jurnalistlərin işğaldan azad

olunmuş torpaqlarda davam edən yenidənqurma işləri ilə tanış olduqlarını diqqətə çatdıran müəllif qeyd edib ki, dağıdılmış qəsəbə və kəndlərin əvvəlkindən də gözəl olması, infrastruktur obyektlərinin, o cümlədən yolların inşası Azərbaycan hökuməti üçün prioritet məsələlərdir. Məqalədə Füzuli Beynəlxalq Hava Limanı, Zəngilan rayonunun Ağal kəndində "ağrıllı kənd" layihəsi, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada aparılan quruculuq işləri barədə ətraflı məlumat verilib, yerli icra nümayəndələri və sakinlərin fikirləri yer alıb.



ALLAH RƏHMƏT ELƏSİN!

Milli Məclisin rəhbərliyi, deputatlar, parlament Aparatının və İşlər İdarəsinin kollektivləri Milli Məclisin deputatı Sabir Rüstəmxaşiyevə bacısı SƏMAYƏ RÜSTƏMOVANIN vəfatından kədərləndiklərini bildirir və dərin hüznə və başsağlığı verir.

"AzerGold" QSC-nin rəhbərliyi və kollektivi cəmiyyətin əməkdaşı Şəhla Süleymanovaya özizi MƏHƏRRƏM TARVERDİYEVİN vəfatından kədərləndiklərini bildirir və dərin hüznə və başsağlığı verir.

Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Milli Məclisin deputatı Sabir Rüstəmxaşiyevə bacısı SƏMAYƏ XANIMIN vəfatından kədərləndiyini bildirir və dərin hüznə və başsağlığı verir.

Nizam, Əli, Rafiq, Mobil və Arif Hüseynovlar, Ələvsət Əliyev, İlham İbrahimov və İlham Həsənov Milli Məclisin deputatı Sabir Rüstəmxaşiyevə və Cəmil Rüstəmxaşiyevə özizləri SƏMAYƏ XANIMIN vəfatından kədərləndiklərini bildirir və dərin hüznə və başsağlığı verir.

<p>BAŞ REDAKTOR</p> <p>Bəxtiyar SADIQOV</p>	<p>Ünvan</p> <p>AZ 1073, Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, IV mərtəbə</p> <p>e-mail:</p> <p>secretary@azerbaijan-news.az</p> <p>az.reklam@mail.ru</p> <p>azerbaijan-news@mail.ru</p> <p>www.azerbaijan-news.az</p>	<p>Telefonlar</p> <p>Qəbul otağı - 539-68-71,</p> <p>Baş redaktor müavinləri - 538-86-86, 434-63-30, 539-72-39,</p> <p>Məsul katib - 539-43-23,</p> <p>Məsul katib müavinləri - 539-44-91,</p> <p>Parlament və siyasət şöbəsi - 539-84-41, 539-21-00,</p> <p>İqtisadiyyat şöbəsi - 538-42-32, 538-35-55,</p> <p>Beynəlxalq həyat, idman və informasiya şöbəsi - 539-63-82, 432-37-68</p> <p>Humanitar siyasət şöbəsi - 538-56-60</p> <p>İctimai əlaqələr şöbəsi - 539-49-20, 538-31-11,</p> <p>Fotolillüstrasiya şöbəsi - 538-84-73,</p> <p>Kompyuter mərkəzi - 538-20-87,</p> <p>Mühasibatlıq - 539-59-33</p>	<p>Qeydiyyat nömrəsi 1</p> <p>"Azərbaycan" qəzetinin kompüter mərkəzində yığılıb nəşr olunmuş, "Azərbaycan Nəşriyyatı" MMC-də çap edilmişdir</p>	<p>Rəsmi sənəd və çıxışlarda sənədlərlə barabər, dərc üçün göndərilən digər yazılarda fikirlər də Azərbaycan dövlətinin mənafeyinə uyğun gəlməlidir</p> <p>Əlyazmalara cavab verilmir və onlar geri qaytarılmır</p>	<p>Gündəlik qəzet</p> <p>Tiraj 6501</p> <p>Sifariş 2894</p> <p>Qiyməti 40 qəpik</p>
---	--	---	---	---	---